



Sülhdən yayınan Ermənistan növbəti zərbəni ala bilər

Ermənistan tərəfinin müxtəlif yollarla sülh sazişinin imzalanmasından yayınması müzakirə mövzusunda çevrilib. İstər sərhəddə təxribat xarakterli hərəkətlərin törədilməsi, istərsə də siyasi-diplomatik müstəvidə sülhdən yayınmaya yönəlmiş addımların atılması narahatlıq yaradıb. Təbii ki, Azərbaycan qalib dövlət kimi məğlub tərəfə...

Səh. 9

UNIKAL

№17 (2102) 20 may 2022-ci il

Qiyməti 50 qəpik

Qurucusu: Asəf Rzayev

www.unikal.org

unikal-1@mail.ru

Bakının nəqliyyat sistemini iflic ediblər



Səh. 8

Cahangir Əsgərov AZAL-i batırmağa davam edir

Nə inhisarçı şirkət olması, nə də dövlətdən subsidiyalar alması "Azərbaycan Hava Yolları"nı borc və zərərdən qurtarmır - Səbəb(lər)i...

Bu həftə "Azərbaycan Hava Yolları" QSC (AZAL) 2020-ci il üzrə maliyyə hesabatını açıqladı. Sənəddən məlum oldu ki, QSC-nin xalis zərəri 3% azalaraq 76,4 milyon manat olub. Belə ki, 2019-cu ildə şirkət 78,7 milyon manat xalis zərər açıqlamışdı. Ümumilikdə, AZAL-ın yığılmış zərəri 1,7 milyard manata çatıb. 2020-ci ildə aviaşirkətin daşımalar üzrə və digər gəlirləri 335,2 milyon manat, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar hökumətdən aldığı subsidiyalar 232,8 milyon manat, əməliyyat xərcləri 540,2 milyon...

Səh. 5

"Növbəti aylarda da qiymətlərin artacağı istisna edilmir"



Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov "Unikal"a müsahibə verib. İqtisadçı deputat Mərkəzi Bankın, AZAL-ın illi zərərlə başa vurmasından, qiymət artımı, pensiya islahatları və digər məsələlərlə bağlı fikirlərini bölüşüb.

Səh. 4

Lütvəli Babayev biznesini Azərbaycandan çıxarır



Öncə Mingəçevir, ardınca isə Zərdab rayonlarının icra başçısı vəzifəsini tutan Lütvəli Babayev ailə biznesi ilə bağlı maraqlı məlumatlar ortaya çıxıb. Məlum olub ki, onun oğlu Babəli Babazadə atasının vəzifəsini itirməsindən sonra biznesinin əsas hissəsini Rusiya paytaxtına köçürüb.

Səh. 7

Uşaqlar arasında dolaşan intihar kabusu



Son günlər uşaqlar arasında qeydə alınan intihar hadisələri uşaq və gənclərin mənəvi inkişafında müəyyən boşluqların olduğundan xəbər verir. Baş verən intihar hadisələrinin çoxunun məktəb yaşlı uşaqlar arasında, xüsusilə imtahan ərafəsi baş verdiyi nəzərə alsaq, uşaqların həddindən artıq gərgin olduğu danılmazdır.

Səh. 11

Şou-biznes əhlinin bahalı geyimləri və aksesuarları - SİYAHI



Yerli şou-biznes əhli ifaları qədər şəxsi həyatları, geyimləri, idarə etdikləri lüks avtomobilləri, yaşadıkları cah-cəlalı mülkləri ilə daim hər kəsin diqqət mərkəzindədirlər.

"Unikal" BAKU.WS-ə istinadən xəbər verir ki, bu dəfə yerli məşhurların bahalı geyim və aksesuarlarını barədə kiçik araşdırma apardıq. Onların bahalı libas və aksesuarlarını siz oxuculara təqdim edirik:

Xalq artisti Aygün Kazımova daim bahalı və marka geyinən məşhurlardandır. Sənətçi radiolardan birinə qatılarkən "Dolce & Gabbana" markalı mont və tayt geyinib. Pop divanın montunun qiyməti 1195 dollar (2031 AZN), tayt isə 795 dollardır (1351 AZN). İfaçının "Balenciaga" brendindən olan çantasını qiyməti 1380 dollardır (2346 AZN). Kazımova eyni zamanda eynəyini də "Balenciaga"dan seçib. O, geyiminə ümumilikdə 5728 AZN xərcləyib.

Xalq artisti Röya Ayxan da heç bahalı libaslar geyinən həmkarlarından geri qalmır. Sənətçi sonuncu dəfə qatıldığı təmtəraqlı məclislərdən birində qlamur və dəbli geyimi ilə bütün diqqətləri üzərinə toplayıb. İfaçının açıq rəngli libası məşhur "Dolce&Gabbana" brendinə aiddir. Xalq artistinin topunun qiyməti 1862 dollar (təxminən 3165

AZN), ətəyinin qiyməti isə 708 dollardır (təxminən 1203 AZN).

Röya Ayxanın üzərindəki dəbli geyimin ümumi dəyəri 2570 dollar (təxminən 4368 AZN) təşkil edib.

Xalq artisti Tünzalə Ağayeva da brend və bahalı libaslara üstünlük verir. Onun "Versace" markasına aid qara rəngli libasının qiyməti 4720 dollardır (təxminən 8016 AZN). Hər zaman qlamur tərzii ilə göz oxşayan ifaçı bu geyimini qızıl rəngli hündür daban ayaqqabı ilə tamamlayıb. Onun "Saint Laurent" markalı ayaq geyimi isə 1095 dollar (təxmini 1861 AZN) dəyərindədir. Xalq artistinin əynindəki libasın ümumi qiyməti 5815 dollardır.(təxminən 9877 AZN).

Xalq artisti Züfiyyə Xanbabayeva geyimləri ilə yanaşı bahalı aksesuarları ilə də hər zaman diqqət çəkir. Onun istifadə etdiyi çantalardan biri "Christian Dior" brendinə aiddir. Aksesuarın qiyməti 1755 dollar (2983 AZN) dəyərindədir.

Xalq artisti Faiq Ağayev də şou-biznesdə bahalı geyimləri və qlamur tərzii ilə seçilən sənətçilərdəndir. Bir müddət əvvəl o, qonaq olduğu verilişlərdən birində bahalı qızıl üzük kolleksiyası olduğunu, zinət əşyalarının əksəriyyətinin isə hədiyyə edildiyini deyib.

Müğənni Safura Əliyeva marka

geyinən məşhurlardandır. Onun Instagram paylaşımından birində geyindiği libasının bahalı olması müzakirələr yartamışdı. Belə ki, sənətçinin "Moncler" brendinə aid gödəkçəsinin qiyməti 3000 dollardır. (təxminən 3910 AZN) Safura "Prada"dan olan çantasına isə 2400 dollar (təxminən 4080 AZN) xərcləyib.

Qalmaqalları ilə gündəmdən düşməyən müğənni Ayan Babakişiyeva isə elə də bahalı libaslara üstünlük vermir. Bir müddət əvvəl qatıldığı məclisdə görüntülənən ifaçı üzərindəki çəhrayı dəstə sadəcə 500 AZN xərclədiyini deyib. Geyimi sadə olan Ayan qolundakı aksesuarın da qiymətini açıqlayıb. Ayanın qızıl aksesuarı 32 min avro (təxminən 59 min 184 AZN) məbləğindədir.

Uzun illərdir Türkiyədə yaşayan müğənni Aysel Əlizadə də dəbli və bahalı geyimlərdən istifadə edir. Türkiyədə çəkilişlərdən birində görüntülənən Aysel dəbli aksesuarı ilə diqqət çəkib. Onun 2041 AZN olan çantası "Fendi" markasına aiddir. İfaçının "Celine" brendinə məxsus ayaqqabısı isə 1331 AZN olub.

Zövqü ilə göz oxşayan müğənni Günay İbrahimli isə daha çox bahalı çantalara üstünlük verir. Onun "Chloe" brendinə aid aksesuarının qiyməti 2873 AZN-dir.



Nüşabə Ələsgərli Elzaya pul verdi

Əməkdar artist Nüşabə Ələsgərli həmkarı Elza Seyidcahana dəstək olub.

İfaçı "Səni axtarıram" proqramına zəng edərək onun maddi yardım istəməsinə münasibət bildirib. Ələsgərli verilişdə Elzayı təhqir edib, qınayanlara sərt cavab verib:

"Brilliant Dadaşova və mən Elzaya dəstəyəyik. Elza düz edib bu proqrama gəlib. Bir söz xətrinə dəydi: dediniz ki, sənət adamları sizə çox istəmir və yardım etmir. Biz onun yanındayıq, onu sevirik. Onun bir qarmoniyasını başa düşmək üçün 50 il sonra doğulmalısan. O, gözəl sənətkar, bəstəkardır. Onu orada təhqir etməyin. İnanıram bu iş düzələcək, düzəlməsə də, sənət adamları yığışib yardım edəcək. Elza Rəşid Behbudov dövründə doğulsaydı, onlar qədər sevilərdi, Onun mahnılarını mən, Brilliant Dadaşova oxuyub. Sənin arxandayam. Mən ona 1000 manat dəstək oluram".

Qeyd edək ki, E.Seyidcahanın anası ona məxsus olan obyekt keçmiş polis əməkdaşı, hazırda həbsdə olan Fərid Azayev, qardaşı Faiq Azayevə icarəyə verib. Daha sonra isə onlar icarə üçün müqavilə imzalamadan bundan imtina ediblər. Seyidcahan məkanı geri almaq istəyib, qarşı tərəf isə onları təhdid edərək, obyektin özlərinə aid olduğunu iddia ediblər.

Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, onun qardaşı Faiq Azayev və ataları İsisif Azayev həbs edilib. Fərid Azayev 11, qardaşı Faiq Azayevin 6 il 6 ay və ataları İsisif Azayevin 6 il müddətinə azadlıqdan məhrum ediliblər. 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Səvinc Məmmədovani və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur.

Seyidcahan obyekt üçün 63 min manat ödəməlidir. Buna görə proqramda yardım istəyib.

Lalə Məmmədova açıq-saçıq geyimi ilə gündəm oldu

Əməkdar artist Lalə Məmmədova bu dəfə geyiminə görə müzakirələrə səbəb olub.

"Unikal" axşam.az-a istinadən xəbər verir ki, plastik əməliyyat etdirərək üzündə dəyişikliklər etdirən ifaçı son günlər görünüşünü tez-tez dəyişir.

Məmmədova sarı saçlarını qaraya boyatdıraraq, onları qısaldıb. Müğənni sosial şəbəkədə qara qısa geyimdə şəkillər yayımlayıb. Onun paltarının qısalığı isə izləyiciləri tərəfindən müzakirə olunub. Bir çoxları lalənin görünüşünü, bir çoxları isə ətəyinin qısalığını tənqid edib.

Nazilə Səfərlinin oğlunun toyuna kim nə qədər pul yazdırıb?

"Elton Hüseynəliyev toyu pulsuz aparıldı. Hələ üstəlik min manat da pul yazdırıb".

Bu sözləri şair Nazilə Səfərli "7 canlı" proqramında deyib. Aparıcı Vüsalə Əlizadə şou nümayəndələrinin onun oğlunun toyuna yazdığı pulun məbləğini açıqlayıb: "Vasif Məhərrəmli 1000, Nadir Qafarzadə 1000, Damla 1000, Nazənin 1000, Pünhan Həsəni 1000 manat, Tünzalə Ağayeva 1000, Xatirə İslam 1000 dollar pul yazdırıb. Aşıq Züfiyyə 500 manat, manaf Ağayev isə 2000 min manat pul verib".

N.Səfərli digərlərini təsdiqləsə də, Manafın 2 min manat pul yazdırmasına etiraz edib. "Orada 2 min olmayıb" deyərək bildirib.

Qeyd edək ki, şairin oğlu Nurlan Nurane adlı xanım ilə ailə qurub.





Bahar Muradovdan çağırış

"Qadınlara qarşı zorakılıqdan danışarkən, fəvqəladə vəziyyətlərin, o cümlədən silahlı münaqişələrin onlara təsirini xüsusilə qeyd etməliyik. Biz hazırda 30 illik münaqişə və təcavüzdən təsirlənmiş 100 minlərlə qadının hüquqlarını bərpa etmək və onların aldığı hər növ travmalara qarşı davamlılığını artırmaq istiqamətində fəaliyyətlərimizi də davam etdiririk".

"Unikal" xəbər verir ki, bunu "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizədə milli parlamentlərin rolu" mövzusunda keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

"Məişət zorakılığı və gender-əsaslı zorakılıqla mübarizədə hər bir fərdin, eləcə də vətəndaş cəmiyyətinin dəstəyi vacibdir. Zorakılığa son qoymaq üçün bütün səylər birləşdirilməlidir" - o əlavə edib.

QHT-lərlə bağlı qanunvericiliyə dəyişiklik təklifləri açıqlanıb

Hər il Qeyri-Hökumət Təşkilatları (QHT) ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün Milli Məclisə layihə təklifləri verilir.

Bunu Prezident Administrasiyasının Qeyri hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev deyib.

O bildirib ki, bu il də müxtəlif təkliflər verilib: "Təkliflər QHT-lərə qeydiyyatın sadələşdirilməsi, onların maliyyə əldə etməsi və regionlarda tədbirlərin keçirilməsi və başqa məsələləri əhatə edib".

Jurnalist Qadir İbrahimli reanimasiyaya yerləşdirilib

Tanınmış jurnalist Qadir İbrahimlinin səhhətində problem yaranıb.

"Unikal" xəbər verir ki, bu barədə onun həmkarları məlumat verib. Bildirilib ki, Q.İbrahimli mayın 18-də Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib: "Hazırda o, xəstəxanada müalicəsini davam etdirir".

Bu ilin martında dövlət başçısı "Bakı Şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərman imzaladı. Fərmanla Bakı Nəqliyyat Agentliyi (BNA) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib.

Agentliyin tabeliyində olan "Nəqliyyat İntellektual İdarəetmə Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti Daxili İşlər Nazirliyinin tabeliyinə verildi. Belə bir fərmanın imzalanması istər mediada, istər cəmiyyətdə, istərsə də mütəxəssislər tərəfindən 2015-ci ildə yaradılan BNA-nın ona bəslənən ümidləri, etimadı doğrultmamasının məntiqi sonluğu kimi qiymətləndirildi. Belə bir qiymətləndirmə ilə razılaşmaq mümkün deyil. Çünki böyük hədəflərlə işləyən Agentlik cəmi bir il sonra həm ictimaiyyətin, həm də yazılı və elektron KİV-lərin ciddi

mələməsi, dayanma-durma və parklanma işini "qaz vurub qazan doldurmaq" vasitəsinə çevirməsi, avtomobil sahibləri ilə bir zamanlar Ziya Məmmədovun "nəqliyyat qoçuları" kimi kobud rəftarı...

Siyahını kifayət qədər uzatmaq mümkündür. Lakin buna gerek görmürük, çünki dənizin dadını bilmək üçün onu bütünlüklə içməyə gerek yoxdur, elə bir damla da kifayət edir.

Gələcək əsas məsələyə

Həqiqətən də absurd vəziyyət yaranmışdı. Belə çıxırdı ki, BNA büdcə və vətəndaş pulları ilə vətəndaş narazılığı yaratmaqla məşğuldur!

Ürək ağrıdan həm də odur ki, BNA rəhbərliyi haqqındakı bütün şikayətlərə, narazılıqlara ənənəvi məmur yanaşması nümayiş etdirir. Ya ortaya çıxan giley-gü-

mentinin koordinatoru vəzifəsinə gətirilmiş, başqa bir qohumu İnsan Resursları üzrə şöbə müdiri təyin edilmişdi.

BNA rəhbərinin sinif yoldaşı Fərid Əsədli şirkətdə "ITT" adlanan şöbənin müdiri, qohumlarından biri dispetçer şöbəsinə, digəri isə katibəsi ştatına işə götürülmüşdü.

Və yaxud maliyyə baxımından qeyri-şəffafliq məsələsi... Kifayət qədər ciddi büdcəyə, gəlir qaynaqlarına malik olmasına baxmayaraq BNA-nın zərərli işləməsinə məntiqli izah vermək mümkün deyil. Belə ki, Agentlik 2020-ci ili nə az, nə çox, düz 98,724 milyon manat zərərle başa vurub! Üstəlik bu, 2019-cu ildə müqayisədə 29,1% çox olub. Nəticədə qurumun yığılmış zərəri 81,8% artaraq 219,354 milyon manata çatıb! İqtisadçı ekspertlər qurumun zərərli işləməsinə sadə səbəblərlə izah edirlər:

Bakının nəqliyyat sistemini iflic ediblər

7 il öncə böyük ümidlərlə yaradılan BNA etimadı niyə doğrultmadı? - İlginc səbəblər, acı nəticələr...

tənqidlərinə, irad və ittihamlarına tuş gəlməyə başlamışdı.

Fəaliyyət(sizlik) istiqamətləri!...

Kiçik bir xatırlatma: BNA paytaxtımızın inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edən, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindəşmə və taksi minik avtomobilləri ilə sərnişindəşmə sahəsində tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxs kimi yaradılmışdı.

Onun fəaliyyət istiqamətləri isə aşağıdakı kimi müəyyənləşdirilmişdi:

- sərnişindəşmə sahəsində nəzarəti və tənzimləməni həyata keçirir;
- yol hərəkətinin təşkilində iştirak edir;
- nəqliyyat axınının mərkəzləşdirilmiş qaydada idarə olunmasında iştirak etmək və aidiyyəti qurumlarla birlikdə nəqliyyat axınının tənzimlənməsini təmin edir;
- nəqliyyatı intellektual idarəetmə sistemini tətbiq edir;
- sərnişindəşmə sahəsinin inkişafını təmin edir.

Lakin çox keçmədən aydın oldu ki, BNA rəhbərliyi bu istiqamətlərdən, demək olar, heç birində uğura nail olmayıb. On milyonlarla manata başa gəlmiş nəqliyyatın intellektual idarəetmə sistemi iflic vəziyyətdə qalır, paytaxtın "baş bəlasına" çevrilən tıxaclar böyüyür və daha absurd şəkildə alır, sərnişindəşmədə başpözüqlüq davam edir (məsələn, avtobus çatışmır, dayanacaqlarda interval göstərən monitorlar işləmir, yaxud əksər dayanacaqlarda ödəmə aparatları quraşdırılmayıb...), parklanma sahəsində xaos, özbaşınalıq genişləyib və s. və i.ə.

Bir sözlə, böyük ümidlərlə yaradılan, kifayət qədər geniş büdcəyə malik BNA-nın nəzərdə tutulmuş fəaliyyət istiqamətləri əsliində fəaliyyətsizlik istiqamətlərinə çevrilmişdi!

Absurdun pik həddi: büdcə pulları ilə ictimai narazılıq yaratmaq!

Ən acınacaqlısı isə o idi ki, BNA sadə vətəndaşlardan tutmuş millət vəkllərinə, cəmiyyətin tanınmış simalarınaqan ən müxtəlif təbəqələrdə haqlı giley-güzar, narazılıq yaranan quruma çevrilmişdi. Bu giley-güzarların, narazılıqların motivləri isə kifayət qədər idi. Məsələn: yolların işıqlandırılmaması, yol nişanlarının olmaması, BNA müfəttişlərinin sürücüləri haqsız cəri-



zarları, etirazları qulaqardına vurur, ya ümumi, mücərrəd sözlərlə yalanlayır, ya da kəskin tonlu təkbiz reaksiyaları verir, hətta millət vəkllərinin tənqidi çıxışlarına belə acıqlı, qəzəbli, bəzən hədələyici cavablar ünvanlayır.

Qisası, paytaxt nəqliyyatındakı çoxillik problemləri həll etmək üçün yaradılan bir qurum özü PROBLEME çevrilib! Belə olan təqdirdə BNA ilə bağlı ölkə başçısının təxminən üç ay öncəki məlum fərmanını təəccüblə qarşılamağa gerek yoxdur. Əvvəl də qeyd etdiyimiz kimi, həmin qərar adıçəkilən Agentliyin yarıtmaz fəaliyyətinin ortaya çıxardığı məntiqi sonluq idi.

Yeni qurumun köhnə mərzələri...

Ən acınacaqlısı isə o idi ki, təzəcə yaradılmasına baxmayaraq, BNA ölkədə aparılan genişmiqyaslı kadr və struktur islahatlarına cavab verməkdə aciz vəziyyətə düşmüşdü. Xüsusilə son illərdə bu yeni qurumun fəaliyyətində köhnə mərzələrin baş qaldırması vurğuladığımız islahatlar fonunda ürək ağrıdırdı. Məsələn, qohumbazlıq kimi... Belə ki, Agentlik rəhbərinin yaxın qohumu bu qurumun Mühafizə və Nəzarət Departa-

xərlərin şişirdilməsi, gərəksiz xərcləmələr, qeyri-şəffaf tenderlər, bir sözlə, sözün bütün mənalarında effektivlikdən uzaq idarəetmə!

Nə dəyişəcək?

İndi isə gözlər Bakı Şəhər İcra Hakimiyyətinə çevrilib. Cəmiyyət ümid edir ki, BNA-nın paytaxt meriyasının tabeliyinə verilməsi Agentliyin fəaliyyətində müsbət dönüşün yaranmasına gətirib çıxaracaq. Bu ümidin reallaşdırılmağa gətirilməyəcəyini isə demək çətindir. Bircə o məlumdur ki, yalnız ümid eləməklə pozitiv dəyişikliklərin ortaya çıxması müşkül məsələdir. BNA-da ciddi islahatlar olmayacağı, bu qurumun problemlərə və onların həll yollarına baxışı dəyişməyəcəyi, idarəetmə prinsiplərində "köhnə hamam, köhnə tas" prinsipindən əl çəkilməyəcəyi, yeni dövrün çağırışlarına cavab verən idarəçilik şüuru, iradəsi ortaya qoyulmayacağı təqdirdə həmin pozitiv dəyişiklik ümidi elə ümid olaraq qalacaq.

Və biz bundan sonra da Bakıda nəqliyyatın problemlərindən çox Bakı Nəqliyyat Agentliyi adlı PROBLEMDƏN danışmağa davam edəcəyik!

Murad İbrahimli

Ermənistan tərəfinin müxtəlif yollarla sülh sazişinin imzalanmasından yayınması müzakirə mövzusunda çevrilib. İstər sərhəddə təxribat xarakterli hərəkətlərin törədilməsi, istərsə də siyasi-diplomatik müstəvidə sülhdən yayınmaya yönəlik addımların atılması narahatlıq yaradıb. Təbii ki, Azərbaycan qalib dövlət kimi məğlub tərəfə 44 gün ərzində olduğu kimi gücünü göstərərək lazımi addımlar ata bilər. Lakin Azərbaycan siyasi-diplomatik müstəvidə verilən sözlərə, bənəlxalq münasibətlərə əhəmiyyət verdiyi üçün hələlik gözləmə mövqeyindədir.

Azərbaycan Prezidenti İlham Əliyev litvalı həmkarı ilə geniş tərkibdə görüşündə də bu məsələyə toxunaraq ölkəmizin mövqeyini bir daha ortaya qoyub. O bildirib ki, görüşdə regional vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi geniş müzakirə edilib: "Bilirəm ki, Azərbaycandan sonra Litva Prezi-

heyətini ezam etməyə hazır idi. Bu, erməni tərəfi ilə razılaşdırılmışdır. Yeri gəlmişkən, sərhəddə bağlı ilk görüşün keçirilməsini təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olmuşdur. Azərbaycan həmin təklifi qəbul etmişdir və biz nümayəndə heyətini göndərməyə hazır idik. Lakin, sonuncu gün - aprelin 29-da Ermənistan artıq razılaşdırılmış

lıq Qarabağın" yekun statusunun müəyyən edilməsi Ermənistan tərəfi üçün prinsipial məsələdir. Göründüyü kimi N. Paşinyan daxilə müxalifətin etirazlarından çəkinərək belə bir bəndi danışıqlara gətirib. Həmçinin, təklifdə Minsk qrupunun fəaliyyəti də qeyd edilir. Təbii ki, Ermənistanın bu mövqeyi qəbul edilməzdir. Azərbaycan tərəfi Ermənistanı növbəti dəfə danışıqlarda pragmatik mövqə tutmaq üçün dövlət sərhəddində güc tətbiq etməlidir ki, erməni müxalifəti və Paşinyan reallıqları qəbul etsin. Danışıqları bu istiqamətdə aparmaq qeyri-mümkündür və Ermənistan hakimiyyəti Qarabağ deyib duracaqsa, sülh üçün bütün qapılar bağlanmalıdır".

Sülhdən yayınan Ermənistan növbəti zərbəni ala bilər

Ekspertlər hesab edirlər ki, birgə bəyanatın yerinə yetirilməsi üçün təzyiqlərimizi davam etdirməliyik



denti Ermənistana səfər edəcək. Beləliklə, əminəm ki, bu səfər başa çatandan sonra onda tam təsəvvür formalaşacaq. Amma bizim mövqeyimiz çox açıqdır. Biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Biz münasibətləri normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək istəyirik. Beləliklə, cənab Prezident, nümayəndə heyətlərinin üzvləri arasında müzakirə olunmalı çox məsələlər var. Eyni zamanda, biz Ermənistanı sərhədlərin delimitasiyasına başlamağa dəvət etdik. Çünki təxminən 30 il ərzində Ermənistanla dövlət sərhədimiz, o cümlədən Azərbaycanın 20 faiz ərazisini təşkil edən digər rayonları işğal altında olub".

Dövlət başçısı vurğulayıb ki, buna görə sərhədlərin delimitasiyası zərurəti ayaqda: "Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə aprelin 6-da Brüsseldə keçirilmiş görüş zamanı razılaşdırılmışdır ki, aprelin sonuna qədər hər iki tərəf işçi qrup yaradacaq və onlar artıq öz fəaliyyətinə başlayacaqlar. Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə

görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir. Daha məyusedici isə, yenə də Ermənistanın ilkin təklifindən irəli gələrək, 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifimizdən də Ermənistanın imtina etməsi oldu. Beləliklə, indiyədək, biz Ermənistandan hər hansı yeni tarixləri gözləyirik ki, işə başlayaq. Çünki bu cür məsuliyyətsiz mövqə, əlbəttə ki, narahatlıq doğurur".

Politoloq Məhəmməd Əsədullazadə bizimlə söhbətində deyib ki, Ermənistanın Azərbaycanla qısa müddətdə sülh müqaviləsi bağlaması real görünür. Onun fikrincə, erməni tərəfi Azərbaycana təqdim etdiyi 6 bəndlik təklifin iki bəndi Azərbaycan üçün qəbul edilməzdir və bununla da rəsmi Yerevanın real sülhə gəlməsi polemikadır: "Ermənistanın xüsusi tapşırıqlar üzrə elçisi Edmon Marukyan qeyd edir ki, Qarabağın statusu və xalqların müqəddəratı danışıqlarda prioritet olmalıdır. Ermənistanın təklif etdiyi 3-cü bənddə isə deyilir ki, Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsi, onların hüquq və azadlıqlarına riayət olunması, habelə "Dağ-

Hərbi ekspert Ədalət Verdiyev isə deyib ki, birgə bəyanatın yerinə yetirilməsi üçün təzyiqlərimizi davam etdirməliyik: "Bu gün Ermənistanın hərbi potensialının döyüş əməliyyatları üçün kifayət etməməsi, onlar tərəfindən törədilən lokal təxribatları və atəşkəs pozuntularını istisna etmir. Ayrı-ayrı istiqamətlərdə daha təsirli, effektiv təxribatlarla əl atmaq Ermənistanın daim planlarının bir hissəsi olub və bu, indi də belədir. Düşünürəm ki, biz uzun müddət bu proseslərə səbrli və təmkinli şəkildə yanaşaq. Əgər təxribatların miqyası Azərbaycanı artıq dərəcədə narahat edərsə, Azərbaycan mütləq buna əvvəllər olduğu kimi daha adekvat, daha təsirli və səmərəli şəkildə cavab verəcək. Mənim təklifim isə, atəşkəs pozulan mövqələrin harada və ya necə yerləşməsindən asılı olmayaraq dərhal darmanın edilməsi və Azərbaycan bayrağının orada qaldırılmasından ibarətdir. Ermənilərə bu güc metodu daha tez təsir edir, nəyinki bəyanat, xəbərdarlıq və s."

Ekspert qeyd edib ki, istənilən halda Azərbaycan proseslərdə öz hərbi, siyasi, diplomatik üstünlüyündən istifadəsini gələcəkdə də davam etdirəcəyi şübhə doğurmur: "Paşinyanın son bir ayda iki dəfə işçi qrupunun görüşünün vaxtını uzatması hesab edirəm ki, Ermənistan da baş verən bu daxili proseslərlə, müxalifətin təzyiqi ilə də bağlı ola bilər. Amma bu, Azərbaycanı maraqlandırmamalıdır. Ortada birgə bəyanat var, birgə bəyanatın yerinə yetirilməsi üçün təzyiqlərimizi davam etdirməliyik. Əgər biz bu məsələdə Ermənistanla bir qədər də zaman versək, onlar seçki, mitinq, etiraz aksiyaları bəhanəsi ilə prosesləri daha uzun bir müddətə ləngidə bilərlər. Odur ki, biz bunu düşünməyəcəyik. Əgər Ermənistan sərhədlərin delimitasiyası prosesindən yayınarsa, biz bunu bir tərəfli qaydada yerinə yetirməyə başlamalıyıq. Gözləməyək ki, Ermənistan nə zaman öz nümayəndəsini göndərəcək".

M.İbrahimli



Deputatlardan spikərə müraciət

Növbədənəkar sessiya çağırılır

Milli Məclisin 42 deputatı növbədənəkar sessiyanın keçirilməsi ilə bağlı spikərə müraciət edib.

Deputatların bununla əlaqədar imzaladığı müraciət sədr Sahibə Qafarova təqdim edilib.

Növbədənəkar sessiyanın müddəti haqqında mayın 31-i Milli Məclisin yaz sessiyasının başa çatmasından sonra qərar veriləcəyi bildirilir.

Qeyd edək ki, may ayının 27-də parlamentin növbəti plenar iclası keçiriləcək.

Onu da bildirək ki, Milli Məclisin Daxili Nizamnaməsinə görə, Milli Məclisin sədri növbədənəkar sessiyanı prezidentin və ya Milli Məclisin 42 deputatının tələbi əsasında çağırır. Adətən, növbədənəkar sessiya iyun ayının 15-nə qədər yekunlaşır.

Azərbaycanda Milli Müdafiə Universiteti yaradıldı

Azərbaycanda Milli Müdafiə Universiteti yaradılıb.

Modern.az-ın əldə etdiyi məlumata görə, Universitet Prezident İlham Əliyevin tapşırığı ilə aprel ayının 5-də yaradılıb. Lakin bu barədə mətbuata məlumat verilməyib.

Müvafiq qərara əsasən, Azərbaycanda fəaliyyət göstərən bütün hərbi məktəb və liseylər Milli Müdafiə Universitetinin tabeliyinə verilib.

Akademiyada vəzifə saxtarklığı: Cinayət işi açılıb

Bakı Xoreoqrafiya Akademiyasında aşkar edilmiş qanun pozuntuları ilə bağlı araşdırma aparılıb.

Bununla bağlı akademiyanın əməkdaşları da ifadə verib. Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Bakı Xoreoqrafiya Akademiyasında aşkar edilmiş hüquqpozumlarla əlaqədar faktı görə 01.04.2022-ci il tarixdə Cinayət Məcəlləsinin 313 (vəzifə saxtarklığı) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yeni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafehinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafehinə mühüm zərər vurduqda) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.



İlham Əliyev türkiyəli naziri qəbul etdi

Prezident İlham Əliyev mayın 19-da Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Unikal" xəbər verir ki, Vahid Kirişçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib. Söhbət zamanı Prezident İlham Əliyevin bir neçə gün əvvəl Türkiyəyə səfəri məmnunluqla xatırlandı və bu səfərin əlaqələrimizin inkişafında rolu qeyd edilib.

Prezident İlham Əliyev Vahid Kirişçini Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzulayıb.

Vahid Kirişçi təbrikə görə minnətdarlığını bildirdi, nazir kimi özünün ilk səfərini qardaş Azərbaycana etdiyini vurğulayıb.

Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirdi, əməkdaşlığımızın gündəliyində kənd təsərrüfatının mühüm yer tutduğunu qeyd olunub.

Prezident İlham Əliyev ermənilər tərəfindən işğal dövründə ərazilərimizdə kənd təsərrüfatı ilə bağlı hər şeyin dağıldığını qeyd etdi və azad olunmuş torpaqlarımızda digər sahələrlə yanaşı, kənd təsərrüfatı ilə də bağlı genişmiqyaslı işlərin planlaşdırıldığını bildirdi. Bu baxımdan işğaldan azad edilmiş ərazilərdə Türkiyə ilə kənd təsərrüfatı sahəsində sıx əməkdaşlıq və birgə fəaliyyətin həyata keçirildiyi məmnunluqla vurğulanıb.

Söhbət zamanı Bakıda keçirilən "Caspian Agro 2022" - Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin əhəmiyyəti və Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin başçılığı ilə nümayəndə heyətinin bu sərgidə iştirakının önemi qeyd edildi, Türkiyə şirkətlərinin sərgidə geniş təmsil olunduqları bildirildi. Vahid Kirişçinin ölkəmizə səfərinin əməkdaşlığımızın genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Prezident onu rektor təyin etdi

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilib.

"Unikal" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Şahin Məhərrəm oğlu Əliyev Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilib.

Qeyd edək ki, Ş. Əliyev uzun illər Prezident Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri vəzifəsini icra edib.

Baş redaktor:
Zaur Əhməd

Turanbank" ASC Binaqədi filialı.
H/h: AZ70TURA40050054644700110944
M/H: AZ26NABZ0135010000000027944

Kodu: 504692

Şəhadətnamə № 3150

Ünvan: 8 mk-r. Ə.Naxçıvani 5"

Tel./Fax:(012) 561-65-53

Qəzet redaksiyanın kompüter mərkəzində
yığılıb, sahifələnmis və
"Futbol+" servis mətbəəsində çap olunmuşdur

Sifariş 252.

Tiraj:2500

PA-da bu şöbə ləğv olundu

Prezident Administrasiyasının (PA) Hüquq ekspertizası şöbəsi ləğv edilib.

"Unikal"ın məlumatına görə, şöbənin adı president.az saytında "Struktur" bölməsindən çıxarılıb.

Hazırda administrasiyada hüquq və hüquq-mühafizə orqanları ilə bağlı Hüquq mühafizə orqanları ilə iş şöbəsi və Qanunvericilik və hüquq siyasəti şöbəsi fəaliyyət göstərir.

Qeyd edək ki, ləğv edilən şöbənin müdiri Şahin Əliyev bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilib.

Nazirlər Şuşada keçirilən beynəlxalq konfransda

Şuşada "Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf" mövzusunda beynəlxalq konfrans başlayıb.

"Unikal" xəbər verir ki, konfransda mədəniyyət naziri Anar Kərimov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfəri, İSESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Əmrəyev, TÜRKSOY-un Baş katibi Sultanbay Rayev, Malta-nın UNESCO üzrə Milli Komissiyasının sədri Raymond Bordin, BMT-nin Sivilizasiyalar



Alyansının ali nümayəndəsi Migel Angel Moratinos və digər hökumət və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

Konfrans iştirakçıları əsas hissədən öncə Şuşa Realnı Məktəbinin önündə xatirə şəkli çəkdiriblər.

Beynəlxalq konfransın əsas istiqaməti postmünaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərdə mədəni infrastrukturunu dirçəlt-

mək, milli-mənəvi dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhün təmin etməkdir.

İki gün davam edəcək konfransın plenar sessiyalarında regional ekosistemin qorunması, mədəni irsin qorunmasının gələcək perspektivləri, mədəni irsin qorunmasının sülhə, dialoq və əməkdaşlığa töhfəsi, mədəni irs davamlı sülhün təməli kimi, postkonfliktdən sonrakı dövrdə qurulan dialoqlarda mədəniyyətin rolu, keçmiş çağırışlar - gələcək perspektivlər: irsin idarə olunması siyasətinin ibarid kontekstində tətbiqi mövzusunda müzakirələr nəzərdə tutulub.

Kamran Əliyevin sədrliyi ilə növbəti iclas keçirildi

Mayın 18-də Azərbaycanın Baş Prokurorluğunda Baş prokuroru Kamran Əliyevin sədrliyi ilə Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.

Bu barədə "Unikal"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, iclasa fəxri qonaqlar qismində Azərbaycanda səfərdə olan Litvanın Baş prokuroru Nida Grunskiene və bu ölkənin Xüsusi İstintaq Xidmətinin direktoru Jidrunas Bartkus qatılıblar.

Şuranın iclasında Azərbaycan Prezidenti Administrasiyası, Milli Məclis, Konstitusiyaya Məhkəməsi, Ali Məhkəmə, Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik, ADA, Milli Aviasiya akademiyaları, eləcə də digər dövlət orqanları, ali təhsil müəssisələri, Ədliyyə, Polis, Dövlət Təhlükəsizliyi Xidməti, Gömrük akademiyaları, eləcə də İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin



Tədris Mərkəzinin nümayəndələri iştirak ediblər.

Elmi-Məsləhət Şurasının iclasını açan Baş prokuror ölkəmizin ictimai-siyasi fəaliyyətində olan mühüm hadisələr, o cümlədən ölkə rəhbərliyinin dəstəyi ilə işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən geniş quruculuq-bərpa işləri, beynəlxalq müstəvidə əldə edilən uğurlar, eləcə də prokurorluq orqanlarının keçən dövr ərzində fəaliyyəti, o cümlədən həyata keçirilən islahatlar barədə Şura üzvlərini məlumat-

landırıb.

Daha sonra Nida Grunskiene cinayət və korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan və Litva arasında əməkdaşlıq barədə çıxış edib. Xüsusi olaraq vurğulanıb ki, hər iki qurum arasında əməkdaşlıq əlaqələri zəngin təcrübəyə və uğurlu nəticələrə əsaslanır.

Fəxri qonaq Jidrunas Bartkus Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Litvanın həyata keçirdiyi "Azərbaycanda aktivlərin bərpası və idarə edilməsi sistemində islahatlara dəstək" tvininq layihəsinin əsas məqsədləri barədə ətraflı çıxış edib.

Tədbirdə gündəlikdə duran məsələlər, o cümlədən müxtəlif hüquqi məsələləri özündə ehtiva edən mövzular üzrə Elmi-Məsləhət Şurasının üzvləri tərəfindən çıxışlar edilib, geniş müzakirələr aparılıb.

Kəlbəcərdəki mövqelərimiz yenidən atəşə TUTULDU



Mayın 19-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorça yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

"Unikal" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Yoluxanların sayı artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 10 yeni yoluxma faktı qeyd alınıb, 3 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.



"Unikal" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dən vəfat eden olmayıb.

Prezident İlham Əliyev Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

"Unikal" xəbər verir ki, Fərmana əsasən "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" publik hüquqi şəxs yaradılıb.

2. "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutu

formalaşır;

4.5. Mərkəzin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir;

4.6. Mərkəzin tabeliyindəki İnstitut Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutunun hüquqi varisidir, onun əmlakı, hüquq və öhdəlikləri İnstituta keçir;

4.7. Mərkəzin tabeliyindəki İnstitutun təsisçisinin "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətlərini Mərkəz həyata keçirir.

Nazirlər Kabineti:

6.1. Mərkəzin yaradılması ilə əlaqədar normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.2. Mərkəz "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrində haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində:

6.2.1. Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan Hüquq və İnsan Haqları İnstitutunun balansındakı dövlət əmla-

Azərbaycanda daha bir publik hüquqi şəxs yaradılıb



"Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" publik hüquqi şəxsin (bundan sonra - Mərkəz) tabeliyində "Hüquq və İnsan Haqları İnstitutu" publik hüquqi şəxsə (bundan sonra - İnstitut) çevrilməklə yenidən təşkil edilsin.

4. Müəyyən edilsin ki:

4.1. Mərkəz normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, dövlət orqanları (qurumları) əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və sərişələrinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizasının keçirilməsi və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsinə dair təkliflər hazırlanması və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir;

4.2. Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

4.3. Mərkəzin fəaliyyətinə cari rəhbərliyi Mərkəzin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir;

4.4. Mərkəzin Nizamnamə Fondu 100,0 (yüz) min manatdır və dövlət büdcəsinin vəsaiti hesabına

5. Mərkəzin təsisçisinin səlahiyyətləri aşağıdakılara həvalə edilsin:

5.1. Azərbaycan Respublikasının Prezidentinə:

5.1.1. nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

5.1.2. idarəetmə orqanlarının yaradılması;

5.1.3. Müşahidə Şurasının sədrinin və 3 (üç) üzvünün vəzifəyə təyin və vəzifədən azad edilməsi;

5.1.4. Mərkəzin ləğvi və yenidən təşkili;

5.1.5. "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;

5.2. Mərkəzə:

5.2.1. Mərkəzin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqi;

5.2.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulanlar istisna olmaqla, "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

6. Azərbaycan Respublikasının

kının Mərkəzin tabeliyindəki İnstitutun balansına verilməsini təmin etsin;

6.2.2. bu Fərmanın 3-cü hissəsi nəzərə alınmaqla, Azərbaycan Milli Elmlər Akademiyasının strukturunda və işçilərinin say həddində dəyişiklik edilməsini təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.2.3. Mərkəzin inzibati bina ilə, nəqliyyat vasitələri ilə təmin edilməsi və maddi-texniki təminat məsələlərinin həlli üçün zəruri tədbirlər görsün;

6.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Mərkəz:

7.1. Mərkəzin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrində haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;

7.2. Mərkəz dövlət qeydiyyatına alındıqdan sonra Mərkəzin işçilərinin say həddi və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;

7.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

8. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

8.1. bu Fərmanın 4.4-cü bəndində nəzərdə tutulan maliyyələşməni təmin etsin;

8.2. Mərkəzin saxlanılması və fəaliyyəti üçün tələb olunan vəsaiti hər il dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.

9. Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlətə məxsus olan hüquqi şəxslər Mərkəzin Nizamnaməsinin 3.1.10-cu və 3.1.11-ci yarımbəndlərinə uyğun olaraq, hüquq sahəsində fəaliyyət göstərən əməkdaşlarının normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində təlimlərə cəlb edilməsi üçün zəruri tədbirlər görsünlər.

10. Azərbaycan Respublikasının Konstitusiyaya Məhkəməsinə tövsiyə edilsin ki, Mərkəzin Müşahidə Şurasında təmsil olunacaq nümayəndəsini müəyyən etsin.

"Azərbaycan mediası ciddi islahatlar dövrünü yaşayır" - Əhməd İsmayılov

"Vətən müharibəsində Azərbaycan jurnalistləri peşə borclarını yerinə yetirməklə yanaşı, silaha sarılaraq da ölkənin müdafiəsinə qalxıb və onların əksəriyyəti dövlətin yüksək mükafatları ilə təltif olunublar".

"Unikal" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda deyib.

Onun sözlərinə görə, vəzifə borclarını yerinə yetirərkən şəhid olan jurnalistlər də var: "Azərbaycan jurnalistləri birinci dəfə deyil ki, erməni terrorunun qurbanı olurlar. İndi isə Azərbaycan mediası öz işini qalib ölkənin və müasir çağırışların tempinə uyğunlaşdırmaq üçün yeni konseptual yanaşma sərgiləməlidir. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində yorulmaz fəaliyyəti media nümayəndələrinin öz peşə borclarını yerinə yetirərkən istinad etdikləri mötəbər mənbə və dəyərli nümunədir".

Ə.İsmayılov 44 günlük Vətən müharibəsində Azərbaycana dəstək göstərən Türkiyə mediasına təşəkkür edib: "Media nümayəndələri, qardaş ölkənin jurnalistləri dayanmadan döyüş bölgələrindən reportajlar hazırlamaqla haqq səsini dünyaya çatdırdılar. Bu gün Azərbaycan və Türkiyənin birgə media platforması mövcuddur. Platformamızın məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır. Bu istiqamətdə əsas fəaliyyətimiz beynəlxalq mediada, sosial şəbəkələrdə dünya ictimaiyyətini düzgün məlumatlandırmaqdır. Mediamızın birgə fəaliyyəti nəticəsində ölkələrimizə qarşı aparılan qarayaxma kampaniyalarına qarşı vahid cəbhədən cavab verəcəyik. Eyni zamanda türk dövlətlərinin ortaq mədəni dəyərlərinin təbliği istiqamətində işləməliyik".

İcraçı direktor bildirib ki, hazırda Azərbaycan mediası ciddi və əhatəli islahatlar dövrünü yaşayır: "Prezident İlham Əliyevin ötən il yanvarın 12-də imzaladığı "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" fərmanı ilə medianın inkişafında yeni bir mərhələnin bünövrəsi qoyulub. MEDIA-nın yaradılması da məhz bu istiqamətdə həyata keçirilən quruculuq prosesinin tərkib hissəsidir. Agentlik media subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, habelə media savadlılığının yüksəldilməsinə yönəlmiş genişmiqyaslı layihələr həyata keçirməkdədir. Media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, vətəndaş və cəmiyyət üçün ictimai maraq doğuran layihələrin həyata keçirilməsinin təşkili, həmçinin dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətinin əlaqələndirilməsinin həyata keçirilməsi MEDIA-nın əsas prioritetlərindəndir".

"Azərbaycanda plüralizmin, fikir və söz azadlığının təmin edilməsi, bütün media subyektlərinin inkişafı baxımından əlverişli mühitin yaradılması, eyni zamanda dövlətin jurnalist əməyinə diqqət və qayğısı bunun bariz sübutudur. Bundan başqa, geniş ictimai müzakirələrdən sonra parlament tərəfindən qəbul edilmiş, dövlət başçısının imzaladığı "Media haqqında" qanun Azərbaycanın milli informasiya mühitinin sağlamlaşdırılmasına, onun rəqabət qabiliyyətini artırmağa, xüsusilə də media subyektlərinin iqtisadi müstəqilliklərinin gücləndirməsinə ciddi töhfədir. Bizim ölkələrimiz haqqında həqiqətləri beynəlxalq auditoriyaya çatdırmaq üçün vətəndaş cəmiyyətinin fəallığı ilə yanaşı, jurnalistlərimiz arasında həmrəyliyə də ehtiyacımız var. Medialarımız öz peşəkar missiyasını yerinə yetirdiyi təqdirdə, səsimizin eşidilməsinə inanırıq. Azərbaycanın, Türkiyənin, bütünlükdə türk dünyasının həqiqətlərini işıqlandırmaq, beynəlxalq aləmi obyektiv informasiya ilə təmin etmək üçün peşəkarlığımızı və sayıqlığımızı artırmalıyıq", - o qeyd edib.



Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov "Unikal" a müsahibə verib. İqtisadçı deputat Mərkəzi Bankın, AZAL-ın ili zərərle başa vurmasından, qiymət artımı, pensiya islahatları və digər məsələlərlə bağlı fikirlərini bölüşüb.

-Azərbaycan Mərkəzi Bankı 2021-ci ili 163 milyon manat zərərle başa vurub. Qurum 2020-ci ili 53 milyon manat mənfəətlə çıxmışdı. AMB-nin ötən ili zərərle başa vurmasının səbəbi nə ilə bağlıdır?

-Adətən mərkəzi bankların zərəri aktivlərin yenidən qiymətləndirilməsi ilə bağlı olur. Azərbaycan Mərkəzi Bankı qiymətli kağızların yenidən qiymətləndirilməsi üzrə 2020-ci ildə 10 milyon manat mənfəət əldə etmişdisə, bu rəqəm ötən il 16 milyon 185 min manat zərərle ifadə olunub. Eyni zamanda, qiymətli kağızların realizasiyası 2020-ci ildə müsbət 19 milyon, 2021-ci ildə isə mənfi 35 milyon manat olub. Ən böyük zərərlərdən biri xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrədir ki, 2020-ci ildə 66 milyon mənfəət olduğu halda, ötən il 60 manat milyondan artıq zərər qeydə alınıb. Bu baxımdan, Mərkəzi Bankın 2021-ci ildə zərəri daha çox yenidən qiymətləndirmə, o cümlədən xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, Mərkəzi Bankın əsas məqsədi qiymətlərin stabilliyini təmin etmək, eyni zamanda pul-kredit siyasətini həyata keçirməkdir. "Mərkəzi Bank haqqında" qanunun 4-cü maddəsində də deyilir ki, mənfəət götürmək Mərkəzi Bankın əsas məqsədi deyil. Azərbaycan Mərkəzi Bankı ötən il pul-kredit siyasətində hədəflərin əsas hissəsinə nail ola bilib. Belə ki, 2021-ci ildə valyuta bazarında stabilliyin qorunması Mərkəzi Bank üçün əsas hədəflərdən biri idi. Bu il isə regionda baş verən dəyişikliklərlə yadda qalır. Neftin dünya bazarında qiymətinin yüksək olmasına baxmayaraq, bu il qlobal valyuta bazarında daha böyük volatillik müşahidə edirik.

-Cəmiyyətdə AZAL-ın zərərle işləməsi müzakirə olunan məsələlərdən biridir. Sizcə AZAL niyə ziyana işləyir? Bunu aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?

-Pandemiya səbəbindən ötən il, eləcə də 2020-ci ildə dünyanın bütün avia şirkətləri ziyanla işləyib, uçuşların sayı kəskin azalıb. Amma avia şirkətlər bəlli xərcləri ödəmək məcburiyyətində qalıblar. Bu da nəticədə həmin şirkətlərin gəlirlərinə təsir göstərmişdir. Azərbaycanda da həm 2020-ci ildə, həm də 2021-ci ilin birinci yarısında karantin tədbirləri olub. Hətta ötən ilin ikinci yarısından uçuşların sayı artsa da, pande-

miyadan əvvəlki səviyyədə olmayıb. AZAL-ın ili zərərle başa vurmasının əsas səbəblərindən biri də pandemiya zamanı uçuşların kəskin azalmasıdır. Ümumilikdə, iri dövlət şirkətlərində islahatların aparılması prioritetdir. Bu istiqamətdə işlər həyata keçirilməkdədir. AZAL-da strukturun çevikləşməsinə, eyni zamanda, strukturun formalaşması ilə bağlı fəaliyyətin həyata keçirilməsini müşahidə edirik. Postpandemiya dövründə AZAL üçün yeni çağırışlar var. Strukturun çevikliyinə artırılması, xərclərin minimumlaşdırılması ilə bağlı işlə-

miyadan əvvəlki səviyyədə olmayıb. AZAL-ın ili zərərle başa vurmasının əsas səbəblərindən biri də pandemiya zamanı uçuşların kəskin azalmasıdır. Ümumilikdə, iri dövlət şirkətlərində islahatların aparılması prioritetdir. Bu istiqamətdə işlər həyata keçirilməkdədir. AZAL-da strukturun çevikləşməsinə, eyni zamanda, strukturun formalaşması ilə bağlı fəaliyyətin həyata keçirilməsini müşahidə edirik. Postpandemiya dövründə AZAL üçün yeni çağırışlar var. Strukturun çevikliyinə artırılması, xərclərin minimumlaşdırılması ilə bağlı işlə-

2022-ci ilin 4 ayında 7,2 faizlik artımın əldə edilməsinə gətirib çıxarıb. İlk dörd ayın yekunları göstərir ki, qeyri-neft sektoru iqtisadi artımın əsas aparıcı qüvvəsindən birinə çevirilməkdədir. Təbii ki, iqtisadi artım dövlət büdcəsinə daxilolmalar və iqtisadi aktivliyin dəstəklənməsi baxımından diqqətə layiqdir. Dövlət büdcəsinə daxilolmaların artması daha çox vəsaitin sosial istiqamətə yönəldilməsinə imkanlar yaradıb. Bu ilin büdcə xərclərinin 46,5 faizi sosial istiqamətə yönəldiləcək ki, bu da müstəqillik dövründə sosial istiqamətə ayrılacaq ən

və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bəyan etdi ki, 2022-2027-ci illəri əhatə edən pensiya islahatları konsepsiyasında bu işlər davam etdiriləcək. Müzakirə edilən məsələlərdən biri də pensiya yaşının azaldılması ilə bağlıdır. Parlamentdə bu istiqamətdə təkliflər irəli sürüldü. Təkliflərin əsas hissəsi isə qadın və kişilər üçün pensiya yaşının fərqləndirilməsi ilə bağlıdır. Bu məsələni komitə iclasında da müzakirə etmişdik. Qadınların pensiya yaşının azaldılması ilə bağlı maliyyə yükünün hesablanması yaxşı olardı. Çox vacib mə-

salın hesabına ödənilməsinə nail olmaqdadır. İdxal inflyasiyası bütün hallarda digər ölkələr kimi Azərbaycana da təsirsiz ötürülmür. Ölkəmizə idxal edilən məhsulların qiyməti artarsa, bu, istehlak bazarında qiymət artımlarına da gətirib çıxarır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin dörd ayında qiymətlər 12,4 faiz artıb. Ərzaq məhsullarında isə 17,4 faiz artım qeydə alınıb. Qeyri-ərzaq məhsullarında artım 6,4 faiz olub. Qiymətlərin dəyişmə tendensiyasına diqqət yetirsək, bu ilin yanvarından etibarən qiymətlərdə aylıq ar-

"Növbəti aylarda da qiymətlərin artacağı istisna edilmir"

Vüqar Bayramov: "Ümumi istehlak bazarında qiymət artımları varsa, bu, yerli istehsal edilən məhsulların xərcinə, o cümlədən onların qiymətinə təsir göstərəcək"



rin genişləndirilməsi AZAL-ın xərclərinin, eləcə də zərərinin azalmasına gətirib çıxara bilər. Bu il və 2023-cü il turizmde daha çox canlanmanın olacağını proqnozlaşdırırıq. İndiki halda AZAL yeni struktur islahatları ilə postpandemiya dövründə daha çox gəlir əldə etmək imkanına malik ola bilər.

-Bu ilin dörd ayında Azərbaycanda ÜDM (Ümum daxili məhsul) 7,2% artıb. Bu daha çox neft və qazın qiymətinin dünya bazarında kəskin bahalaşması ilə bağlıdır. Sözsüz ki, enerji resurslarının qiymətinin artması da büdcəyə əlavə vəsaitlərin daxil olmasına səbəb olur. Bu vəsaitlər hazırki dövrdə sosial sahələrə ayrılabilirmi?

-Bu ilin dörd ayında ÜDM-dəki artım daha çox qeyri-neft sektoru ilə bağlıdır. Belə ki, iqtisadiyyatın neft-qaz sektoru 0,2 faiz, qeyri-neft sektoru isə 11,4 faiz artıb. İqtisadiyyatın qeyri-neft sektorunda daha çox artım qeydə alınıb ki, bu da

qamlardan biri maliyyə yükünün hesablanması, eyni zamanda pensiya sahəsində islahatların əmək bazarına, eləcə də pensiyaların maliyyələşdirilməsinə təsirlərinin qiymətləndirilməsindən ibarətdir. Pensiya islahatları ilə bağlı layihələr müvafiq dövlət qurumu tərəfindən Milli Məclisə təqdim olunur. Parlament təklifləri çıxış edir. Bu istiqamətdə fərqli təkliflər təqdim olunub. Pensiya islahatlarının hansı məsələlərlə əhatə olunması birbaşa hökumətin mövqeyindən asılı olacaq. Belə ki, bu layihələr təqdim olunduğu halda millət vəkili öz mövqelərini qeyd edirlər. Layihələr təqdim olunmadıqda belə Milli Məclisin iclaslarında müzakirə zamanı deputatlar tərəfindən pensiya islahatları ilə bağlı bir sıra təkliflər təqdim olunur.

-Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarından sonra dünya bazarlarında ərzaq qiymətləri artıb. Bu, qiymətlərin də artmasına gətirib çıxarıb. Azərbaycanda ərzaq qiymətləri gözlənilirmi?

-Rusiya-Ukrayna müharibəsinin global və region iqtisadiyyatına ciddi təsirləri ərzaq məhsullarının qiymətinin artmasına gətirib çıxarıb. İnkişaf etmiş ölkələrin bazarlarında belə ərzaq məhsullarının qiymətləri müşahidə olunur ki, bu da onların qiymətlərinə, eləcə də həmin məhsullara olan tələbin ödənilməsinə təsir göstərir. Azərbaycan ərzaq bazarına olan bu təsirləri minimumlaşdırmağa çalışır. Nazirlər Kabineti tərəfindən antiinflyasiya tədbirləri həyata keçirilir. Minimum istehlak səviyyəsinə daxil olan məhsulların ixracatının tənzimlənməsi ilə bağlı xüsusi qərar qəbul olundu. Məqsəd istehlakın daha çox yerli isteh-

timlər var. Qiymətlər hər ay əvvəlki aya nisbətən artır. Bütün hallarda qiymətlər yüksək olaraq qalıb. İstehlak bazarında qiymətlərin tənzimlənməsi prioritet məsələlərdən birinə çevirilib. Rusiya-Ukrayna müharibəsinin davam etməsi, dünya bazarında qiymət artımları fonunda növbəti aylarda da istehlak bazarında qiymətlərin artacağı istisna edilmir. Yay aylarında qiymətlər nisbətən tənzimlənmə bilər. Belə ki, yerli məhsulların istehsalı artacaq. Bütün hallarda idxal inflyasiyası növbəti aylarda da istehlak bazarına təsir göstərəcək.

-Hazırda mövsümü tərəvəzlərin qiyməti ötən illə müqayisədə bahadır. Bunlardan nümunə kimi pomidoru göstərmək olar. Qiymətin baha olmasının səbəbi nə ilə əlaqədardır?

-Hələlik tam mövsümü yerli istehsal edilən məhsullar bazara çıxarılmır. Mövsüm artıq başlamaq üzrədir. Bazarda yerli məhsullarla yanaşı idxal olunan məhsullar da var. Yerli məhsullar bazara çıxdıqca, qiymətlərin optimallaşdırılması müşahidə olunur. Ümumi qiymət artımları yerli istehsal olan məhsulların da qiymətinə təsir göstərir. Ümumi istehlak bazarında qiymət artımları varsa, bu, yerli istehsal edilən məhsulların xərcinə, o cümlədən onların qiymətinə təsir göstərəcək. Ona görə qiymət artımları yerli məhsulların qiymətinə təsirsiz ötürülməyəcək. Yerli məhsulların istehsalının artması fonunda qiymətlərin müəyyən qədər ucuzlaşması gözlənilir. Amma dünya bazarında baş verən qiymət artımları, idxal inflyasiyası yerli məhsulların xərcinə və qiymətinə təsir edəcək.

Bu həftə "Azərbaycan Hava Yolları" QSC (AZAL) 2020-ci il üzrə maliyyə hesabatını açıqladı. Sənəddən məlum oldu ki, QSC-nin xalis zərəri 3% azalaraq 76,4 milyon manat olub. Belə ki, 2019-cu ildə şirkət 78,7 milyon manat xalis zərər açıqlamışdı. Ümumilikdə, AZAL-ın yığılmış zərəri 1,7 milyard manata çatıb.

2020-ci ildə aviaşirkətin daşımalar üzrə və digər gəlirləri 335,2 milyon manat, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar hökumətdən aldığı subsidiyalar 232,8 milyon manat, əməliyyat xərcləri 540,2 milyon, maliyyə xərcləri 83,9 milyon manat, xarici valyuta mübadiləsin-

adıçəkilən dövlət şirkətinin qeyri-efektiv idarəetməsi göz önündədir. Üstəlik, AZAL-ın ilbəlil "batması" onun rəhbəri Cahangir Əsgərovun ailə biznesinin ildən-ilə çiçəklənməsi fonunda baş verir. Absurddurmu? Qətiyyətlə! Artıq heç bir şübhə yoxdur ki, adıçəkilən QSC-də korrupsiya dərin kök salıb. Və həmin korrupsiya bir yandan "Azərbaycan Hava Yolları"nı daha dərin bataqlığa sürükləyir, o biri yandan isə Əsgərovun şəxsi "biznes imperiyasının" böyüməsinə, genişlənməsinə, güclənməsinə xidmət edir.

Bütün bunları qeyd edərkən bir müsbət məqamı da vurğulamamaq olmaz. Məsələ ondadır ki, bir neçə ay öncə Azərbaycanda mərkəzi icra

QSC-nin 2020-ci il üçün hesabatını açıqlamağı lütf edib! Düzdür, hələ onu da bilmək olmaz ki, bu, AZAL "şefi"nin lütfkarlığıdır, yoxsa "Azərbaycan Hava Yolları"nda Müşahidə Şurasının yaradılmasının məntiqi sonluğudur. Hərçənd sonuncu versiya daha ağılabatan görünür. Əks halda illərdir hesabat vermək, daha doğrusu, illik hesabatı ictimaiyyətə açıqlamaq əziyyətinə qatlaşmayan Cahangir müəllim birdən-birə niyə bu inadından dönsün ki?!

Bu yerdə maraqlı bir nüansa toxunmamaq da olmur. Belə ki, dövlət şirkətlərinin fəaliyyətinin hesabatlılığı, şəffaflığı və səmərəlilik məsələsi 2015-ci il böhranından sonra ciddi şəkildə gündəmə gəlib və bu isti-



Sərhəddə "Təmas qrupu": Moskvanın yeni oyunu? - TƏHLİL

"Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın görüşləri baş tutmayıb: Prezident İlham Əliyevin sözlərinə görə, İrəvan aprelin 29-da ilk görüşdən, 7-11 may tarixində ikinci görüşdən imtina edib. Komissiyanın 16-17 may tarixində Moskvada keçiriləcəyi gözlənilən ilk görüşü də alınmayıb. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bunu "texniki detalların razılaşdırılması" ilə əlaqələndirib və qeyd edib ki, yaxın günlərdə, yaxud həftələrdə təmaslar davam edəcək".

Bu fikirləri şərhçi Asif Nərimanlı irəli sürüb. O bildirib ki, İrəvanın "texniki detal" bəhanəsi ilə prosesi uzatdığı, bununla "güzgü prinsipi"nin tətbiqinə - Azərbaycan ordusunun faktiki çıxdığı sərhəd xəttindən geri çəkilməsinə nail olmaq istəyir. Bakı bundan imtina edir və ordunun mövqeyi yalnız delimitasiya prosesinə uyğun dəyişə bilər.

Bəs, Ermənistan nəyə ümid edir?

A.Nərimanlı hesab edir ki, prosesin uzadılması bu sualı da ön plana çıxarır və cavabı müəyyən mənada Rusiya XİN-in sözcüsü Mariya Zaxarovanın son açıqlamasında tapmaq mümkündür: "Zaxarova bildirir ki, "sərhəddə insidentlərin qarşısını almaq üçün delimitasiya üzrə komissiyanın işə başlaması lazımdır və bu komissiyanın tərkibində "təmas qrupu" kimi etimad mexanizmləri yaradıla bilər".

Bu o deməkdir ki, Rusiya delimitasiya prosesində təkə "konsultativ yardımla" yox, praktiki olaraq birbaşa iştirak etmək niyyətindədir. "Təmas qrupu"nun yaradılması istəyi də bundan qaynaqlanır və açıqlamalardan belə nəticə çıxır ki, Düşənbədə keçirilən Lavrov-Bayramov-Mirzoyan görüşündə müzakirə edilən məsələlərdən biri də bu olub: etimad mexanizmlərinin yaradılması - bu "təmas qrupu", yaxud başqa formada ola bilər;

"Təmas qrupu" yaradılması ilə Rusiya sərhəd məsələsinin həllində praktiki iştirak və sərhəddə toqquşmalara müdaxilə etmək imkanı qazana bilər. Bunu keçmiş Qarabağ münaqişəsi dövründə təklif edilən "atəşkəsə nəzarət mexanizmi"nin başqa forması kimi də anlamaq mümkündür: belə bir mexanizm toqquşmaların qarşısını almaqla yanaşı, Bakının prosesi tormuzlayan İrəvana qarşı mümkün məcburetə addımlarını da məhdudlaşdırıla bilər;

Və mümkündür ki, Rusiya "təmas qrupu"nun yaradılması üçün "sərhəddə sabitliyin təmin edilməsi və etimad mexanizmlərinin yaradılması" adı ilə Ermənistanın istədiyi "güzgü prinsipi"nin tətbiqindən çıxış edib mövqə sərgiləsin: bu, Azərbaycanın ordunu faktiki çıxdığı sərhəd xəttindən geri çəkməsi deməkdir; görünür, prosesi uzadan Ermənistan istəyinə nail olmaq üçün hadisələrin bu məcrada inkişafına ümid edir;

Sərhəddə mümkün yeni toqquşmalar da ruslara "təmas qrupu", ermənilərə "güzgü prinsipi" üçün əsaslar yaradılması baxımından sərfəlidir".

Murad İbrahimli

Cahangir Əsgərov AZAL-ı batırmağa davam edir

Nə inhisarçı şirkət olması, nə də dövlətdən subsidiyalar alması "Azərbaycan Hava Yolları"nı borc və zərərdən qurtarmır - Səbəb(lər)i...



dən zərəri 9,4 milyon manat, mənfəət vergisi ödəmələri isə 10,2 milyon manata bərabər olub. QSC-nin aktivləri 5% azalaraq 1,978 milyard manata, öhdəlikləri 1,5% azalaraq 2,757 milyard manata enib. Cəmi kapitalı isə 779,760 milyon manata (9% çox) çatıb.

Uzun sözün qıscası: 2020-ci ilin hesabatı Cahangir Əsgərovun rəhbərlik etdiyi dövlət şirkətinin zərər və borc bataqlığından nəinki xilas olmadığını, əksinə, AZAL-ın maliyyə göstəricilərinin ilbəlil daha da pisləşdiyini ortaya qoydu. İqtisadçı ekspert Natiq Cəfərlinin haqlı olaraq qeyd etdiyi kimi: "Inhisarçı olasan, bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edəsən, qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərərlə-zıyanla işləyəsən..."

Hələ onu demirik ki, 76 milyon 415 min manat xalis zərərlə başa vurulan 2020-ci ildə "Azərbaycan Hava Yolları" hökumətdən pandemiya ilə əlaqədar olaraq bunun az qala üç qatı məbləğdə - 232 milyon 82 min manat subsidiya alıb! Lakin yenə zərər və artan borc! Məntiq bu işin harasındadır? Demək çətinidir. Bircə onu asanlıqla demək olar ki,

hakimiyyəti orqanı kimi fəaliyyət göstərən 13 iri dövlət şirkətindən - açıq və qapalı səhmdar cəmiyyətlərdən 8-nin 2020-ci il üzrə maliyyə hesabatını açıqlamadığı aydınlaşmışdı. Onların arasında "Azərbaycan Hava Yolları" (AZAL) da vardı. Əslində Cahangir Əsgərovun rəhbərlik etdiyi QSC-nin bu siyahıda olması təəccüblü deyildi. Çünki "Unikal" qəzetinin araşdırması AZAL-ın ötən illərdə də hesabat vermədiyini ortaya qoymuşdu. Məlum olmuşdu ki, "Azərbaycan Hava Yolları" hətta 2017-ci ilin maliyyə (audit) hesabatını belə açıqlamayıb!

Sonrakı ildə də bu "ənənəni" davam etdirən şirkətin ümumiyyətlə götürdükdə sonuncu dəfə nə vaxt hesabat açıqladığını kimsə xatırlamırdı. Baxmayaraq ki, media bu mövzuda illərdir yazır, müstəqil ekspertlər, mütəxəssislər illərdir bu məsələni gündəmə gətirir, lakin Cahangir müəllimin inadını qırmaq mümkün olmurdu ki, olmurdu! AZAL "şefi" illik hesabat verməməkdə əməlli-başlı direşirdi.

Ancaq böyük xoşbəxtlikdir ki, Əsgərov, obrazlı desək, "şeytanın qıçını qırıb" və bizə rəhbəri olduğu

qamətdə Prezidentin müvafiq sərəncamları olub. Həmin sərəncamlarda Nazirlər Kabinetinə göstərişlər verilib ki, dövlət şirkətlərinin şəffaflığının, hesabatlılığının artırılması və idarəetmənin təkmilləşdirilməsi məqsədilə addımlar atılsın.

Ötən ilin iyununda isə Nazirlər Kabinetinin qəbul etdiyi qərara uyğun olaraq müəyyən edilmiş vaxtdək dövlət şirkətləri hesabatlarını dərc etməlidir. Bu hesabatlarda maliyyə, illik fəaliyyət hesabatlarının dərc edilməsi tələb olunur. Lakin aparılan müstəqil araşdırmalar da, elə rəsmi məlumatlar da dövlət şirkətlərinin sadəcə bir hissəsinin öz hesabatlarını açıqladığını göstərir. Başda AZAL olmaqla bir çox dövlət şirkətləri isə hələ də bu məsələ ilə bağlı laqeydlik nümayiş etdirirlər. Niyə? Bax bu sualın cavabı çox maraqlıdır.

Axı həmin dövlət şirkətlərinin başbilənləri bunu bilməmiş deyillər ki, hesabatlılıq şəffaflıq deməkdir. Hesabatlılığın olmadığı yerdə şəffaflıq ola bilməz. Şəffaflığın olmadığı yerdə isə yalnız korrupsiyadan danışmaq mümkündür.

Bəlkə bu gün biz AZAL-ın borc bataqlığında çabalamasının sirrini də elə bu QSC-nin illərdən bəridir hesabat açıqlamamasında axtarmalıyıq? Bəlkə elə bu qeyri-hesabatlılığın nəticəsidir ki, öz sahəsində inhisarçı şirkət olmasına baxmayaraq AZAL hər il zərər eleməklə məşğuldur?

Hər halda sevindiricidir ki, artıq "Azərbaycan Hava Yolları" QSC 2020-ci il hesabatını açıqlayıb. Lakin bu QSC-nin zərəri və borcu elə bir mərhələyə çatıb ki, təkə hesabatla onun düşdüyü durumdan çıxması mümkünsüzdür. Və deyəsən, yeganə çarə AZAL-da C.Əsgərovun əvəzlənməsi, effektiv idarəetmə mərhələsinə keçməkdir. Başqa yol, sadəcə, qalmayıb...

Sənən Mirzə



Ədalət Vəliyev Razi Nurullayevlə görüşdü

Ölkəmizdə həyata keçirilən iqtidar-müxalifət dialoqunun davamı olaraq, mayın 19-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev ilə görüş keçirib.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin "Unikal"a bildirdikləri ki, görüşdə şöbə müdiri Ədalət Vəliyev ölkəmizdə siyasi plüralizmin, fikir azadlığının təmin olunması, bu məqsədlə icimai iştirakçılığın genişmiqyaslı tətbiqi və digər önəmli məsələlərlə bağlı görülən qanunvericilik və institusional tədbirlər çərçivəsində çoxpartiyalı sistemin inkişafına dövlət dəstəyinin təzahüründən söz açıb. Şöbə müdiri bu istiqamətdə son bir neçə ildə yeni partiyalarla birgə Milli Cəbhə Partiyasının da dövlət qeydiyyatından keçməsi və bugünkü legitim fəaliyyəti, Azərbaycan Milli Məclisində təmsilçiliyi haqqında fikirlərini bildirib.

Ədalət Vəliyev müxtəlif siyasi qüvvələrin təmsil olunduğu VI çağırış Milli Məclisin ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü siyasi islahatlar çərçivəsində formalaşdığını, buradakı müxalifət partiyalarının nümayəndələrinin müstəqil Azərbaycanın parlament tarixində ilk dəfə olaraq həm Milli Məclisin rəhbərliyində, həm də komitə və komissiyaların rəhbərliyində təmsil olunduqlarını qeyd edib. Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev ölkəmizdəki siyasi dialoq təşəbbüslərinin ilkin mərhələsində baş verən Vətən müharibəsi zamanı mütərəqqi qüvvələrin siyasi birliyinə və milli həmrəyliyinə şanlı Zəfərə və dövlətçiliyimizin möhkəmlənməsinə birbaşa xidmət etdiyini vurğulayıb, hazırda aparılan və gələcəkdə aparılacaq iqtidar-müxalifət dialoqunun davam etdirilməsinin zəruriliyini bildirib. Yeni siyasi plüralizm mühitinin daha da inkişafı üçün ölkədəki bütün partiyalarla konstruktiv əməkdaşlığın qurulması, xüsusən partiyaların dövlət qeydiyyatına alınması, qurultayların keçirilməsi, hesabların Mərkəzi Seçki Komissiyasına vaxtında və müəyyən edilmiş qaydada təqdim olunması, azad və demokratik mühitin formalaşması çərçivəsində kütləvi informasiya vasitələrinə məhdudiyyətsiz çıxış imkanlarının yaradılması, onların ofislə təmin olunması, partiyaların aktivləşməsi ölkədə aparılan siyasi dialoq təşəbbüslərinin ən vacib xarakterik xüsusiyyəti kimi dəyərləndirilib.

Prezident İlham Əliyevin "Dövlət təşəbbüslərinin davamlılığı, çoxpartiyalı sistemin formalaşması, islahatçı kursa sadiqlik, ölkədə siyasi fəaliyyət üçün münbit şəraitin dəstəklənməsi, demokratik ənənələrin inkişafı və s. sadaladığım strateji prioritetlərin icrası prosesində siyasi partiya və vətəndaş cəmiyyəti institutları fəal mövqə tutmalıdır", - tezisini xatırladan Ədalət Vəliyev bu fikirlərin əslində siyasi partiyalara və vətəndaş cəmiyyəti institutlarına çağırış olduğunu ifadə edib, xüsusən Milli Məclisdə təmsil olunan partiyaların bu çağırışa daha yaxından qoşulmasının əhəmiyyətini bildirib.

Sonda ölkəmizdə dərinləşməkdə olan siyasi dialoq mədəniyyəti prosesi, dövlət siyasətinin müxtəlif istiqamətləri ilə bağlı siyasi partiyaların təklif və təşəbbüsləri, işğaldan azad olunan torpaqlarımızda aparılan quruculuq işlərinin dövlətimizin iqtisadi qüdrətinin göstəricisi olması, bu işdə beynəlxalq qurumların Azərbaycana olan ikili münasibəti və ölkəmizə qarşı hələ də davam edən beynəlxalq ədalətsiz təhdidlərə müxalifət partiyalarının öz etirazlarını bildirməsinin önemi və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində Bakı EXPO Mərkəzinin qarşısında Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi "Balıq ekmeq" balıq məhsulları festivalı keçirib. Teref.az yazır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev bildirib ki, qardaş ölkədə ənənəyə çevrilən və akvakulturanın, balıqçılıq təsərrüfatlarının inkişafının təşviqinə, həmçinin zəruri qida olan balıq məhsullarının istehlakının artırılmasına yönələn bu təcrübənin öyrənilməsi Azərbaycan üçün də aktualdır.

Xidmət rəisi qeyd edib ki, ilk dəfə Azərbaycanda təşkil edilən balıq məhsulları festivalı Azərbaycanda da balıqçılıq təsərrüfatlarının (akvakulturanın) genişləndirilməsinə və inkişafının təşviq edilməsinə, bu sahədə Türkiyə təcrübəsinin həyata keçirilməsinə, eyni zamanda ölkə-

ahısında balıq da var. 2022-ci ilin yanvar ayında Azərbaycanda balıq və balıq məhsullarının qiyməti 1,8 faiz bahalaşmış. Fevral ayında isə balığın qiymətində 1,3 faiz bahalaşma qeydə alınıb. Mart ayında isə bu məhsulun qiyməti 3,4 faiz artıb.

Balığın qiymətinin baha olması

Lakin başlıca səbəblər arasında Azərbaycanda balıq istehsalı və idxalı sarıdan mütləq şəkildə monopoliyanın varlığını inkar etmək mümkün deyil. Ölkədəki balıq vətəgələrinin böyük hissəsi iri məmurların nəzarətindədir. Mətbuatda hətta onların sadə vətəndaşların balıqçılıq təsərrüfatlarına göz dikdiyi barədə də davamlı məlumatlara rast gəlinir.

Bir müddət əvvəl salyanlı bir fermer yerli KİV-ə açıqlamasında demişdi ki, "Kürdə qanunsuz balıq nohurları var - 3 rayonda toplam 5-6 min hektar ərazini əhatə edir". Şübhəsiz ki, belə nohurların fəaliyyəti

Məmurların balıq monopoliyası...

İnsan sağlamlığı baxımından çox vacib sayılan bir məhsulun kəskin şəkildə bahalaşmasının və vətəndaş üçün əlçatan olmamasının arxasında nələr, kimlər dayanır?



mizdə akvakultura şəraitində intensiv ömtəe balıqçılığının formalaşmasının təbliğinə və balıq məhsullarının istehlakının artırılmasına töhfə olacaq.

Nazirlik rəsmisinin söylədikləri sevindiricidir. Lakin realıq və statistika Azərbaycanda əhalinin balığa əlçatanlığının ürəkaçan olmadığını göstərir. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövzu ilə bağlı yerli mətbuata açıqlamasında bunu təsdiqləyib. "Xəzər dənizindən balıq ovlanır, lakin kütləyə çatdırılmır. Əhaliyə təqdim olunan keyfiyyətsiz, zənbillərdə, uşaq arbasında, küçənin ortasında, səkidə - harda gəldi satılan məhsuldu. Sənitar qaydalara riayət edilmədiyi üçün də çox təhlükəlidir. Bizim əhalinin balığa və balıq məhsullarına əlçatanlığı çox zəifdir... Balıqçılıq monopoliyada olduğu üçün dövlət gəlir əldə etmir, əhali də balığa həsrət qalıb" deyərək bildirdi.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il ölkəmizdə qiyməti bahalaşan məhsulların siy-

əhalinin balıq istehlakına da ciddi təsir edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi qida normasına görə, illik balıq istehlakı adambaşına 21 kiloqram olsa da, Azərbaycanda o rəqəm 7 kiloqram təşkil edir. Bu isə ÜST və Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) qoyduğu illik normadan üç dəfə aşağıdır.

Balığın bahalaşmasında isə müxtəlif faktorlar rol oynayır. Məsələn, bəziləri bunu ölkəmizdə bu canlıların az tutulması ilə əlaqələndirirlər. Deyirlər ki, balıq ölkəmizə daha çox Həştərxan və İrandan gəldiyi üçün qiyməti də bahadır.

Bəziləri isə bahalaşmanı su hövzələrində balığın azalması ilə izah edirlər. Onlar əvvəlki illərlə müqayisədə az balıq tutduqlarını deyirlər. Bildirirlər ki, Xəzərin suyu azaldığından dənizin bir çox hissələrində xeyli irəli getməli olurlar. Azərbaycan balıqçıları hətta gedib Qazaxıstan, Rusiya sərhədində balıq ovlayırlar.

əti yalnız məmur himayəçiliyi sayəsində mümkündür.

Qeyd edək ki, ötən il deputat Tahir Kərimli Azərbaycanda balıqçılığın bərpad vəziyyətə olması ilə bağlı fikirlər səsləndirmişdi. Deputat "Hanı kürü, hanı balıqçılıq? Bu sahə niyə inkişaf etmir?"-deyə o sual etmişdi.

Bu fikirlərə münasibət bildiren iqtisadçı ekspert Vahid Məhərrəmi isə demişdi ki, sözügedən sahə müəyyən məmurlar tərəfindən ələ keçirilib. "Suyu, gölləri ələ keçiriblər. Bundan əlavə, sudan israfsızcasına istifadə edir və orada ekstenziv yolla balıq istehsalı ilə məşğul olurlar. Bu da sahənin inkişafına əngəl olur" deyən ekspert əlavə eləmişdi: "Əksər ölkələr özünün balıq və balıq məhsullarına olan tələbatını 70% göl balıqçılığı hesabına ödəyir. Bizdə isə monopoliya yaradıblar, yüksək məmurlar, onlara yaxın olan adamlar gölləri ələ keçiriblər. Onlar da çalışırlar ki, sahənin genişləndirilməsi hesabına məhsul istehsalını azaltsınlar. Bu da imkan verməz ki, balığa olan tələbatımızı daxili istehsal hesabına ödəyə bilək.. Əkin üçün yarırsız olan yerlərdə göl balıqçılığına şərait yaradılmalıdır. Kim balıq təsərrüfatı yaratmaq istəyirsə, ona imkan verilməlidir. Ancaq bu işi məmurlar öz əllərindən keçirirlər, onun da öhdəsindən gələ bilmirlər. Balıqçılığın inkişafı ilə bağlı müasir tipli göllər yaradılmalıdır..."

Mənzərə aydıdır. Məmurların bitib-tükənməyən "iştaq"ı ucbatından Azərbaycanda sadə vətəndaşın balığa əlçatanlığı çox aşağıdır. Elə bunun nəticəsidir ki, hətta rəsmi məlumatlarda da ölkəmizdə balıq eti istehlakının dünya üzrə orta göstəricilərdən 2 dəfə az - adambaşına ildə 7,3 kiloqram olduğu bildirilir. Reallıqda isə həmin rəqəmin daha aşağı olduğuna şübhə yoxdur.

Toğrul Əliyev

Öncə Mingəçevir, ardınca isə Zərdab rayonlarının icra başçısı vəzifəsini tutan Lütvəli Babayevin ailə biznesi ilə bağlı maraqlı məlumatlar ortaya çıxıb. Məlum olub ki, onun oğlu Babəli Babazadə atasının vəzifəsini itirməsindən sonra biznesinin əsas hissəsini Rusiya paytaxtına köçürüb.

Belə ki, B.Babazadə ötən il Moskvada "Liqa-Stroy" Məhdud Məsuliyyətli Cəmiyyətini (OOO LIQA-STROY) 100 min rubl nizamnamə kapitalı ilə təsis edib. "Liqa-Stroy" Rusiya paytaxtında binaların inşası üçün lisenziya alıb. Şirkətin qanuni təmsilçisi Rusiya vətəndaşı Kirill Ayvenqoviç adlı şəxsdir.

Onu da deyək ki, Lütvəli

si payı var idi. Məsələn, onun oğlu Babəli Babazadə Binəqədi rayonunun 7-ci mikrorayon Abay Kunanbayev küçəsində, 3123-cü məhəllədə 12 mərtəbəli bina tikdirmişdi. Binaının ümumi sahəsi 110 min kvadratmetr idi.

Xatırlatmaq yerinə düşər ki, Lütvəli Babayev ən qalmaqallı və adı müxtəlif qanunsuzluqlarda hallanan icra hakimiyyəti başçılarından biri idi. O, 1959-cu ildə Zərdab rayonunun Qaravəlli kəndində anadan olub. Dövlət Pedaqoji İnstitutunu ümumi texniki fənlər müəllimi ixtisası ilə bitirib. İş təcrübəsinə Mingəçevirdə zavodda fəhləlikdən başlayıb, 1981-1987-ci illərdə Azərenerji Tikinti Tresti Mənzil İstismar Sahəsində təbiyyəti ştatında işləyib. Daha sonra müəllimliyə başlayıb,

Aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. 2005-ci ilə qədər həmin vəzifədə işlədikdən sonra Babayev şəhər başçısı təyin olub. Bu vəzifədə iki il işləyib və 2007-ci ildə oradan Zərdaba təyinat alıb, həmin vaxtdan rayon icra hakimiyyətinin başçısı olub.

L.Babayevin icra başçısı işlədiyi dövəmdə Azərbaycanın kasıb rayonlarından biri olan Zərdab həm də icra orqanlarından mətbuata və yuxarı instansiyalara ən çox şikayət edilən rayonlardan idi. Üstəlik, o gün olmurdu ki, Lütvəli müəllimlə bağlı qalmaqallı xəbərlərə rast gəlinməsin. Hətta Mingəçevirin o vaxtki polis rəisi, polkovnik Ələsgər Bədəlova açıq qarşıdurmaya da getmişdi. Buna səbəb isə Lütvəli Babayevin qar-

Lütvəli Babayev biznesini Azərbaycandan çıxarır

Sabiq icra başçısı oğlu vasitəsilə ölkə xaricinə açılmağa başlayıb



Babayev Zərdab rayon icra hakimiyyətinin başçısı vəzifəsində olarkən onun Azərbaycanda "BLB" MMC-ni (açması: Babəli Lütvəli Babazadə) təsis etmişdi.

Keçmiş icra başçısının ailəsinə məxsus daha bir şirkət - "Top Point" MMC isə 2014-cü ilin dekabrında yaradılmışdı. Şirkət L.Babayevin ailə üzvlərindən Rübabə Nizami qızı Babayevanın adına təsis olunmuşdu.

Hər iki MMC akademik Mirrəli Qaşqay küçəsi ev 63A, mənzil 26 ünvanında hüquqi qeydiyyatda idi.

L.Babayevin Azərbaycandakı biznesində tikintinin xüsu-

1987-1990-cı illərdə Mingəçevirdə müəllim işləyib, 1993-cü ildə Lütvəli Babayev artıq şəhərdə məktəb direktoru idi. Və bu vəzifədən Mingəçevir İcra Hakimiyyətində ümumi şöbənin müdiri vəzifəsinə təyinat alıb.

Belə ki, 1997-ci ilə qədər sözügedən vəzifədə işləyən Lütvəli Babayev necə olubsa həmin il yenidən müəllimlik peşəsinə qayıdıb və San-Marino Universitetinin (bəli, bir vaxtlar Azərbaycanda bu adda komik universitet də var idi!) Mingəçevir filialında müəllim işləməyə başlayıb. İki il sonra Lütvəli yenidən şəhər İcra Hakimiyyətinə qayıdıb, bu dəfə Şəhər İcra Hakimiyyəti Başçısı

daşı oğlunun Mingəçevirdə avtoxuliqanlıq görə saxlanması idi...

Lütvəli Babayevlə bağlı başqa məşhur qalmaqallardan biri isə keçmiş müavini Tofiq Abdullayev tərəfindən məhkəməyə verilməsi olmuşdu. 2013-cü ildə baş verən bu hadisənin səbəbi sonuncunun qanunsuz olaraq işdən çıxarılmasıdır. Belə ki, haqqında saysız-hesabsız ittihamlar dolaşarkən Babayev, sən demə, müavini 4 dəqiqə gecikdiyinə görə vəzifəsindən azad edibmiş!

Bir sözlə, vəzifədə ikən çoxsaylı qalmaqalların, korrupsiya, rüşvət, özbaşınalıq ittihamlarının (məsələn, Zərdab küçələrinin təmiri üçün ayrılan 1,4 milyon manatlıq vəsaitin 600 min manatını mənimsəməsi kimi!) "qəhrəmanı" olan sabiq başçı eyni zamanda özünə misilsiz sərvət toplamağı, biznes şəbəkəsi qurmağı bacarmışdı. Bu biznesə tikinti, iaşə xidməti, kənd təsərrüfatı və s. daxil idi. İndi görünən odur ki, L.Babayev ailə üzvlərinin adına rəsmiləşdirdiyi biznesini ölkədən çıxarır, Azərbaycandan xaricdə yeni "üfüqlərə açılmağa" çalışır. İstisna deyil ki, söhbət yalnız Rusiyadan getmir. Çünki sabiq icra başçısının Türkiyədə və Şərqi Avropada da biznesinin olduğuna dair iddialar dolaşır. Düzdür, ortada həmin iddiaları təsdiqləyəcək konkret faktlar yoxdur. Lakin ölkə reallığı göstərir ki, bizdə hər hansı məmurla bağlı od olmasa heç zaman tüstü də çıxmır...

Toğrul Əliyev

9-cuların məktəbdən kənarlaşdırılması nəyə hesablanıb? - RƏSMİ

IX sinif buraxılış imtahanından sonra nəticələri zəif olan şagirdlərin kütləvi şəkildə məktəbdən kənarlaşdırılması ilə bağlı məlumat yayılıb. Bu haqda Təhsil Nazirliyi tərəfindən məktəb direktorlarına tapşırıq verildi bildirilir.



Məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov söyləyib ki, bu il məktəblərdə 135 000 min şagird 9-cu sinfi bitirir: "Neçə ildir ki, bir tendensiya var. Orta ümumtəhsil məktəblərində 9-cu sinfi bitirən şagirdlərə məktəb direktorları tədris qiymətləri zəif olduğuna görə 10-11-ci sinfə keçməyə problem yaradırlar. "Təhsil haqqında" Qanuna görə Azərbaycanda təhsil icbaridir. İcbari təhsil isə 9 illikdir. 10 və 11-ci sinfə getmək könüllüdür, istəsələr təhsillərini davam etdirə bilərlər. Ancaq bir neçə həftədir ki, buraxılış imtahanlarında zəif nəticə göstərən şagirdlərdən tələb olunur ki, sənədlərini götürün və məktəbdən çıxın. Bildirirlər ki, bununla bağlı Təhsil Nazirliyi tərəfindən tapşırıq verilib ki, nəticəsi zəif olan şagirdlər peşə təhsilə yönləndirilsin".

Ekspert bildirib ki, ölkədə hər kəs ali təhsil almalıdır kimi bir qanun yoxdur: "Peşə təhsilinin inkişafı istiqamətində xeyli işlər görülür. Amma insanların təhsil hüququ tapdalanmamalıdır. Bu hal Bakıda və bölgələrdə kütləvi şəkildə yaşanır. 11-ci sinif nəticələri gələcəkdə zəif olmasın deyərək 9-cu sinfi indidən məktəbdən kənarlaşdırmaq nə dərəcədə doğrudur? Şagirdin zəif nəticəsi 9 il ona verilən tədris qarşılığıdır. Buna görə də şagirdləri məktəbdən kənarlaşdıran direktorların özü cəzalandırılmalıdır. Bu hal insanların təhsil almaq hüququnun qanunsuz şəkildə məhdudlaşdırılmasıdır".

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov məsələ ilə bağlı Modern.az-a açıqlama verib. C. Valehov bildirib ki, heç bir məktəbdən 9-cu sinif şagirdi kənarlaşdırılmayıb: "Bu məsələ ilə bağlı yayılan bütün məlumatlar yalandır. Şagirdin buraxılış imtahanında əldə etdiyi qiymət imkan verdiyi halda təmayül sinfində və ya yaşadığı rayonun digər məktəblərində yerləşmə yolu ilə təhsilini davam etdirmək hüququ var. Onların bu hüququ heç kim tərəfindən məhdudlaşdırıla bilməz".

Bəxtiyar Hacıyeva qoyulan "STOP" götürüldü

İctimai fəal Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyi tərəfindən ölkədən çıxışına qadağa qoyulduğunu söyləyib.

"Unikal" xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində paylaşım edib. B.Hacıyevin sözlərinə görə, xaricə getmək istəyərkən hava limanında ona ölkədən çıxışının qadağan olunduğu bildirilib. Qısa müddət sonra o növbəti paylaşım edərək problemin həll olduğunu qeyd edib: "Xeyli araşdırdandan sonra dedilər ki, açılıb-bağlanmış bir işdə şahid olduğum üçün ötən il "saxla" qoyulmuş. "Saxla" əmrini rəsmi qaydada qoymaq lazımdır ki, səfərdən əvvəl DİN-in saytında yoxlayıb vaxtında tədbir görək. Saytda isə "stop" yox idi. Hətta səhər hava limanında da yoxlayanda yox idi. İki saat saxlanılıb ora-bura aparılan dan sonra son anda təyyarəyə çatdım".

Direktor şagirdlər arasında baş verən bıçaqlanmadan danışdı

218 sayılı orta məktəbin direktoru Əbülfət Bağirov məktəbdə şagirdlər arasında baş verən hadisəyə münasibət bildirib.

Əbülfət Bağirov "Unikal"a açıqlamasında bildirib ki, hadisəni törədən şagird həmin gün dərsdə olmayıb: "Sonradan o, məktəbə pəncərədən daxil olub. Həmin şagirdlər əvvəldən bir-birlərini tanıyıblar. Onlar arasında mübahisə yaranıb. Nəticədə məktəbin sanitariya qovşağında 9-cu sinif şagirdi məktəb yoldaşına xəsarət yetirib. Hadisəni törədən şagird çox narahat uşaqdır. Uşağa ata nəzarəti yoxdur. Anası türkə ərd gedib. Türk də onu qoyub, gedib. Hadisədən sonra biz məktəbə Təcili Tibbi Yardım da çağırırdıq. Xəsarət alan şagirdin atası da məktəbə gəldi. Uşaq bildirdi ki, hadisə onlar öz aralarında zərərli edərək baş verib", - deyərək direktor qeyd edib.

Murad İbrahimli

Türk ordusu şahid verdi

Türkiyəli hərbiçi Haydar Şenel dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Bildirilir ki, Haydar Şenel mayın 13-ü hava hücumu nəticəsində yaralanıb və həmin gündən etibarən xəstəxanada müalicə alıb. Həkimlərin saylarına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.



Azərbaycanda narkotik maddələrə qarşı mübarizə sərtləşdirilir

Azərbaycan Prezidenti İlham Əliyev narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə, İnzibati Xətalər Məcəlləsinə, "Narkoloji xidmət və nəzarət haqqında" qanuna və bir sıra digər qanunvericilik aktlarına dəyişikliklərin edilməsi barədə normativ hüquqi aktları imzalayıb.

"Unikal" xəbər verir ki, dəyişikliklər 3 əsas istiqaməti əhatə edir.

Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən narkotik vasitələrin və ya psixotrop maddələrin xüsusilə külli miqdarda qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan yeni maddə əlavə edilir və bu əməlin törədilməsinə görə on beş ilə-dək azadlıqdan məhrum etmə növündə sanksiya müəyyən olunur. Həmçinin satış məqsədi olmadan külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə məsuliyyət əhəmiyyətli dərəcədə sərtləşdirilir. Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi isə yeni ağırlaşdırıcı hal kimi müəyyən edilir. Bundan əlavə, tərkibində narkotik maddələr olan bitkilərin də əldə edilməsi, saxlanması, daşınması ilə bağlı məsuliyyəti müəyyənləşdirən normalar təkmilləşdirilib, məsuliyyət ağırlaşdırılıb.

Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliyə əsasən, cinayət təqibi üzrə məhkəməyə-dək icraat zamanı qanunsuz dövriyyədən çıxarıla-maqla maddi sübut kimi götürülmüş narkotik va-sitələrin, psixotrop maddələrin, onların prekursor-larının və güclü təsir edən maddələrin erkən, məhkəməyə qədər məhv edilməsi qaydası müəyyən olunub.

"Narkoloji xidmət və nəzarət haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlara və bir sıra digər qanunvericilik aktlarına dəyişikliklərin edilməsi nəticəsində müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər, həqiqi hərbi xidmətə könüllü daxil olan şəxslər dövlət tibb müəssisələrində icbari narkoloji müayinədən keçiriləcək, həqiqi hərbi xidmət hərbi qulluqçularının isə ildə bir dəfədən az olmayaraq icbari narkoloji müayinəsi təmin ediləcək.

"Formula 1"ə görə yolun bu hissəsi bağlanı

19 may saat 23:00-dan Səməd Vurğun - Zərifə Əliyeva küçəsinin kəsişməsindən Neftçilər prospektinə qədər yolun bir hissəsi bağlı olacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) "Unikal"a verilən məlumata görə, bu, "Formula 1" üzrə Azərbaycan Qran-prisində hazırlıq işləri ilə əlaqədardır.

Yolun həmin hissəsi yarış bitənədək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 10 - 12 iyunda keçiriləcək. BŞH sürücülərə anlayışlarına görə təşəkkürünü bildirib.

Bakının Yasamal rayonu ölkə mediasının gündəminə növbəti dəfə "yaşıl soyqırımı" ilə gəldi. Bu dəfə rayonun İsmayıl bəy Qutqaşın (keçmiş Həmid Sultanov) küçəsində, Uşaq Nevroloji Xəstəxanasının yanında bir sıra ağaclar kəsilib. Bu barədə yola saldıığımız həftə yerli mətbuata ağacların kəsildiyi ünvan-da yaşayan sakinlər məlumat veriblər.

Faktla bağlı sübut şəklində video və fotolar təqdim edən sakinlərin sözlərinə görə, həmin ünvan-da ağacların kəsilməsinə tikinti şirkəti tərəfindən başlanılıb və məqsəd orada yeni yaşayış binaları tikməkdir. Onlar bildirib ki, ərazidə xeyli sayda ağac məhv edilib.

Sakinlər vurğulayıb ki, tikinti şirkətinin layihəsi tərəfindən yaxınlıqdakı daha bir ərazi plana düşüb və plana düşən bu ərazidə isə müxtəlif növ daha 66 ədəd ağac mövcuddur.

lanılıb.

O bildirib ki, bu ərazidən çıxarılan ağaclar Ramana qəsəbəsinə aparılıb və orada ekilir.

MMC rəhbərinin reaksiyası kifayət qədər komikdir. Niyə? Çünki paytaxtın yaşıllığa ən çox ehtiyacı olan rayonlarından biri məhz Yasamaldır. Hansısa biznes maraqlı tikinti naminə burada ağacların axırına çıxmağa həmin ağacların paytaxt kənarında əkməklə bəraət qazandırmaya çalışmaq heç bir məntiqə sığmır. Məntiqə sığmadığı kimi eyni zamanda gülüş doğurur, özü də acı gülüş!

Digər bir tərəfdən, qeyd edək ki, paytaxt ərazisində barmaqla sayılacaq qədər təbiət ərazisi qalıb. Son illər ərzində yaşıllıqlar, təbiət əraziləri məhv edilib, yerində binalar tikilib. Bu sırada Yasamal rayonu daima "fərqlənib". Xüsusilə İbrahim Mehdiyevin adıçəkilən rayona rəhbərlik etdiyi dövrdə - 2006-2017-ci illərdə Yasamalda mütəmadi tikinti-söküntü

qarşılanmadı. Böyük ictimai ajiotaja, təpkilərə səbəb oldu. Nəticədə məsələyə ölkə başçısı müdaxilə etdi və tikinti dayandırıldı. Hətta həmin vaxt baş verənlərə görə əsas səbəbkar olaraq göstərilən ovaxtkı icra başçısı İbrahim Mehdiyevin vəzifəsindən kənarlaşdırılacağı da deyilirdi. Lakin o daha bir neçə ay postunda qaldı və 2017-ci ilin iyulunda Yasamal ərazisindəki

Hacı Cavad məscidinin sökülməsinə "özbaşına həyata keçirdiyi" üçün cəzalandırıldı, yəni postundan uzaqlaşdırıldı.

2016-cı ildə isə Mehdiyevin adı başqa bir ekoloji qalmaqalda - Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 89 ünvanında "ağac soyqırımı" aparılmasına görə tənqidlərə tuş gəlmişdi. O vaxt bildirilirdi ki, Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin (Eksperimentalı) axasındakı ərazidə yaşı 25-30 il aralığında olan ağaclar kəsilir. Bu

Yasamalda İbrahim Mehdiyev rüzgarı...

Paytaxtın ən böyük rayonlarından birində gələn gedənə "rəhmət oxutdurur"



Amma onlar həmin ağacların da kəsilməyindən narahatdır:

"Buradakı ağacların hamısını müxtəlif zamanlarda özümüz əkib-becərmişik. Təəssüflər olsun ki, ağacların kökünü zədələyərək çıxarırlar və qol-budaqlarını qırırlar. Bunların əksəriyyəti meyvə ağaclarıdır. Biz hamımız yayda onun kölgəsində dincəlirik".

Ərazidə tikinti işləri həyata keçirən "Etibar İnşaat - K" MMC-dən isə ağacların kəsilmədiyini bildirilib. Şirkətin direktoru Aydın İsmayilov deyib ki, Yasamal rayonu İsmayıl bəy Qutqaşın (keçmiş Həmid Sultanov), Qızıl Şərq və Tağı Şahbazi küçələrinin kəsişməsi ünvanında köhnə binaların yerində yeni yaşayış binalarının tikintisi məqsədilə layihə altına düşən ağacların köçürülməsinə baş-

qalmaqalları yaşanırdı. Və bu qalmaqallar adətən ağacların kəsilməsi, yaşıllıqların məhvi ilə müşayiət olunurdu.

Məsələn: 2017-ci ilin martında Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən "Ovçular evi"nin binası söküldü. Onun yerində isə tikinti şirkətlərindən biri tərəfindən çoxmərtəbəli bina tikiləcəyi barədə xəbər yayıldı. Tikinti yerindəki məlumat lövhəsinə görə, Yasamal rayonunda qeyd olunan ünvan-da "Böyük Plaza" yaşayış və ticarət mərkəzinin tikintisi aparılırdı. Lakin tikintini həyata keçirən şirkət mövcud qanunları pozaraq, ərazidə 54 ağacı qanunsuz olaraq ağır texnika ilə məhv edib.

Ancaq "Ovçular Evi"nin sökülməsi, yaxınlıqdakı ağacların məhv edilməsi cəmiyyət tərəfindən birmənalı

ərazi 2014-cü ildə bir sahibkara satılıb. Həmin vaxt ərazidə 53 ağac kəsilib. Bundan sonra parkın qarşısındakı binanın sakinləri Prezident Administrasiyasına, Səhiyyə Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və digər dövlət orqanlarına müraciət edib. Nəticədə ərazidə aparılan işlər dayandırılıb. Şikayətçilərə də bildirilib ki, bu ərazidə ağaclar kəsilə və tikinti işləri aparıla bilməz. Lakin sonradan həmin iş adamı bina sakinləri ilə görüşərək onlara müxtəlif vədlər verib. İş adamı hətta uşaqlar üçün əyləncə parkı tikməyi belə vəd edib. Ancaq sakinlər onun təkliflərini qəbul etməyərək, ağacların kəsilməsinə imkan verməyəcəklərini bildirdilər. Bundan sonra sahibkar ərazini hasara alıb. Hasarlanmış ərazidə isə 20-yə yaxın ağac var. Məqsəd onları kəsərək yerində tikinti işləri aparmaq olub. Sakinlər isə baş verənlərə görə ovaxtkı icra başçısı İbrahim Mehdiyevi günahlandırıb, onun iş adamından pul alaraq bu qanunsuzluğa şərait yaratdığını bildirdilər.

Belə faktların sayını çoxaltmaq olar. İ.Mehdiyev artıq 5 ilə yaxındır Yasamalı icra başçısı deyil, lakin bu rayonda ağacların məhvi ilə müşayiət edilən tikintilərin davam edir. Hətta göl qurudularaq üzərində göydələnlərin inşasına cəhdlər olunur. Belə çıxır ki, İbrahim müəllim artıq rayonun rəhbəri olmasa da, Yasamalda onun "ənənələri" hələ də yaşadıdır. Buna yalnız təəssüflənə bilərik.

Eyni zamanda soruşmaq ehtiyacı yaranır: bir halda ki, yeni gələn icra başçıları gedənlərə, obrazlı desək, "rəhmət oxutduracaq", elə isə rayon rəhbərlərinin əvəzlənməsinə nə ehtiyac var?!

Sənan Mirzə

6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı



Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyi

Uşaqlar arasında dolayan intihar kabusu

Nadir İsrailov: "Bəzi valideynlər uşaq imtahanda aşağı nəticə göstərəndə onu danlayır, ondan daha yüksək nəticə tələb edir"



Son günlər uşaqlar arasında qeyd alınan intihar hadisələri uşaq və gənclərin mənəvi inkişafında müəyyən boşluqların olduğundan xəbər verir. Baş verən intihar hadisələrinin çoxunun məktəb yaşlı uşaqlar arasında, xüsusilə imtahan ərafəsi baş verdiyi nəzərə alsaq, uşaqların həddindən artıq gərgin olduğu danılmazdır.

Məsələn, bu ayın əvvəlində Bakı şəhər sakini 17 yaşlı Xumar Babayevanın Xətai rayonu ərazisindəki çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin ümumi istifadə olunan evyanından özünü atması ilə bağlı məsələ Daxili İşlər Nazirliyi (DİN) tərəfindən araşdırılıb. Bununla bağlı DİN-in Mətbuat Xidmətindən bildirilib ki, ilkin araşdırmalarla X.Babayevanın intihar etməsinə səbəb imtahanda zəif nəticə göstərməsi olub.

Təhsil eksperti Nadir İsrailov bildirib ki, uşaqlar arasında intihar hadisələrinin baş verməsinin qarşısının alınması üçün ilk növbədə ailələrdə iş aparılmalıdır. Onun sözlərinə görə, valideynlərin ekseriyetli övladını ali təhsilli görmək istəyir: "Bəzi valideynlər uşaq imtahanda aşağı nəticə göstərəndə onu danlayır, ondan daha yüksək nəticə tələb edir. Hətta uşağına qonşunun övladını nümunə götürən də olur. Deyirlər ki, "filankəsin uşağı xaricdə təhsil alır, sən isə Azərbaycanda

ali məktəbə qəbul ola bilmədin". Bu kimi danlaqlar uşaqların psixologiyasına mənfi təsir göstərir. Hər kəs mentalitetimizə uyğun olaraq uşağının universitet oxumasını istəyir. Valideynlər qəbul etmək istəmir ki, övladı peşə məktəbində təhsil alsın. Halbuki belkədə uşağı hər hansı peşə öyrənməklə ailəsinə və cəmiyyətə daha faydalı olar. Ona görə də uşaq və gənclərin fiziki və mənəvi inkişafı üçün tədbirlərə ailələrdən başlanılmalıdır".

Təhsil eksperti Kamran Əsədov da deyir ki, statistikaya əsasən son 10 ildə şagirdlər arasında intihar halları xeyli artıb: "İmtahan dövrü ərafəsində bu hadisələr daha çox baş verir. Təəssüf ki, imtahan nəticəsiylə bağlı valideynlərin övladlarına qarşı təzyiqliq göstərmələri yekunda intiharla nəticələnə bilir. Ancaq gənclərimiz bilməlidirlər ki, ali təhsil müəssisələrinə qəbul olmamaq həyatın bitdiyi anlamına gəlmir".

Ekspert qeyd edib ki, təhsil müəssisələrində məktəb psixoloqları şagirdlərlə yerli səviyyədə işləmirlər: "İntihar edən şəxslər birdən-birə bu qərarı vermirlər. Düşünürəm ki, orta məktəblərdə psixoloqlar şagirdləri hər ay psixoloji testlərdən keçirərək, onların vəziyyətlərini öyrənməlidirlər. Məsələn, Nərimanov rayonunda baş verən intihar hadisəsində, şagirdin sinif yoldaşları deyirlər ki, o, son günlər depressiyada idi və passiv həyat tərzi

sürürdü. Deməli, həmin şagirdi əvvəlcədən nəzarətə götürsək, onu xilas edə bilərdik. Hesab edirəm ki, şagirdləri mütəmadi olaraq nəzarətdə saxlayaraq, bu problemi aradan qaldıra bilərik. Ancaq təəssüf ki, 4432 orta məktəbimizdən cəmi 2900-da psixoloqlar fəaliyyət göstərir".

Psixoloq Azad İsaadə isə bildirib ki, abituriyentlərin mart-aprel aylarından etibarən psixoloqa müraciətlərinin sayı artır. Onun sözlərinə görə, abituriyentlərdən daha çox valideynləri ilə bağlı şikayətlər gəlir: "Valideynlərin öz övladlarını kimiləşə müqayisə etməsi çox pis, təhlükəli haldır. Valideynlər, "biz pul xərcləyirik, sən qəbul olmasan, qohum-əqrəbənin içində biabır olacağıq", deyirlər. Bu cür hallar sui-qəsdə səbəb olur".

Mütəxəssis onu da deyir ki, qəbul imtahanı yeniyetmənin həyatda ilk sınağıdır. Uğursuzluğun özü belə bir nəticədir. Ona

görə də vəziyyəti dramatikləşdirməyə ehtiyac yoxdur.

A.İsaadə bildirir ki, qınanılan, valideynləri tərəfindən başqaları ilə müqayisə olunan və bu səbəbdən də intihara cəhd edən abituriyentlər arasında ona müraciət edənlər də olub. Elə şəxslər əksər hallarda təhsil almaq üçün deyil, ilk növbədə ailənin arzusunu reallaşdırmaq üçün hazırlanırlar.

Məlumat üçün bildirik ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məktəblilər arasında intihar hallarının qeydə alınmasına münasibət bildirib. B.Muradova jurnalistlərə açıqlamasında deyib ki, belə hallar gündəlik sosial və ənənəvi mediada davamlı müzakirə olunacaq məsələ deyil.

Onun sözlərinə görə, belə məsələlər adətən peşəkarlıq tələb edir:

"Əlbəttə ki, bu cür hadisələr bizim hər birimizi üzərək narahat edir. Ailələrimizdə olan durum, uşaq və yeniyetmələrin vəziyyəti və rastlaşdıqları problemlər bizim diqqətimiz altındadır. Bizim də borcumuz ondan ibarətdir ki, bütün aidiyyəti dövlət qurumları, cəmiyyət və media, o cümlədən, ailələr bu məsələni diqqətdə saxlamalıdır".

"Yeniyetməlik dövrünü hamımız yaşamışıq və bu dövr çox ehtiyatlı davranmağı tələb edir. Ona görə də bu məsələlərə həssaslıqla yanaşmaq lazımdır. Müvafiq qurumlar hər zaman əlaqəli şəkildə işləyir. Nəzərə almaq lazımdır ki, bu, insanın fərdi-psixoloji durumuna bağlı olan məsələdir. Bəzi hallarda düşüncələr bir yana, nəticələr isə başqa ola bilər" - Komitə sədri əlavə edib.

Xatırladaq ki, mayın 3-də paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdü Xumar Babayeva özünü binadan ataraq intihar edib. Hadisə zamanı aşıqda dayanmış 1984-cü il təvəllüdü Zahid Niyazov onu xilas etməyə çalışarkən ağır xəsarətlər alıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, uşaq və yeniyetmələr arasında intihar səviyyəsi ən çox 15-19 yaşlarda artır. Bunun səbəbi isə streslə bacara bilməkdir. Amerikada aparılan araşdırmalara görə, 6-12 yaşlı hər 8 uşaqdan biri intihar haqqında düşünür.

Gülayə Mecid



Azərbaycanlı mütəxəssislər təlimlərə cəlb olunacaq

Bu gün 15-ci yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisi çərçivəsində Aqrar İnnovasiya Mərkəzi, "Sapmaz" Havacılıq və İleri Teknolojilər şirkəti, "Azersun Holding" MMC arasında birgə əməkdaşlıqla bağlı memorandum imzalanıb.

"Unikal" xəbər verir ki, imzalanma mərasimində Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov, Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi, AKP İstanbul millət vəkili Şamil Ayrıım, "Azersun Holding"ın prezidenti Abdulbari Gözal iştirak ediblər.

Memorandumu Aqrar İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov, "Sapmaz" Havacılıq və İleri Teknolojilər şirkətinin rəsmisi Sərdar Sapmaz və "Azersun Holding" MMC-nin kənd təsərrüfatı üzrə direktoru Məhəmməd Gözal imzalayıb.

Memorandum əsasən, Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur Nazirliyinin Mülki Aviasiya Baş İdarəsi tərəfindən verilən icazə çərçivəsində Azərbaycandan olan mütəxəssislərə pilotsuz uçuş aparatlarının idarə edilməsi ilə bağlı təlimlərin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, əldə edilən razılışmaya əsasən kənd təsərrüfatı nəzarət vasitələrinin istehsal lisenziyasına malik olan Türkiyə şirkəti sifariş əsasında pilotsuz uçuş aparatları ilə təchiz edəcək.

Əldə edilən razılışmaya əsasən, türkiyəli mütəxəssislər tərəfindən multispektral dronlar vasitəsilə sahədə avtopilot rejimində çəkilişlərin aparılması, torpağın münbitliyinin ölçülməsi, zərərvericilərin aşkar edilməsi, bitki örtüyü indeksinin müəyyənləşdirilməsi, həmçinin çiləyici dronlar vasitəsilə herbisid və pestisidlərin səpini, eləcə də digər istiqamətlər üzrə nəzəri və praktik təlimlər keçiriləcək.

Dövlət Komitəsinin əməkdaşları təlimdə iştirak etdilər

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bir qrup əməkdaşları (QAK) Azərbaycandakı nümayəndəliyinin "İcma əsaslı hamilik" mövzusunda keçirdiyi təlimdə iştirak edib.

"Unikal" xəbər verir ki, təlimdə icma əsaslı hamilik konsepsiyası haqqında ümumi anlayışlardan bəhs olunub, onun əsas elementlərindən danışılıb. İki hissədən ibarət olan təlimdə iştirakçılara əvvəlcə icma anlayışı, icmaların formalaşdırılmasının əhəmiyyəti, onların cəmiyyətdəki rolu, müxtəlif qurumlarla qarşılıqlı əlaqəsi, icma problemlərinin həlli yolları barədə ilkin nəzəri məlumatlar verilib. İkinci mərhələdə isə icma əsaslı fəaliyyət üzrə interaktiv yarışlar keçirilib, təqdimatlar olub.

Təlimin yekununda iştirakçılara BMT QAK-ın sertifikatları təqdim edilib.



Salehin qəhrəmanlıq dastanı

Saleh İrzaxan oğlu Səfərovun dünyaya gəlib gəlməsi 37 il çəkdi. Amma olduqca şərəfli bir həyat yolu keçdi. Dağlar diyarı Yardımlı rayonunda təvəllüd tapan Saleh özünü biləndən sevdalandığı ali məqsəd yalnız xalqının, Vətənin xoşbəxtliyi naminə çalışmaq olur. Elə 44 günlük Qarabağ müharibəsində gənc ömrünə yazılan şəhidlik də bu ilahi istəkdən yarandı. Vətəni öz qanı bahasına yaşadı ki, xalqının gələcəyi azad, parlaq olsun. Fəqət, bu Vətən sevdalısı dünyanı sevməyi, gözəl həyat naminə təmiz, ulu duyğularla yaşamağı bacarırdı. Qaldı ki, qarşı düşmən onun qurub-yaratmaq həvəsini yarımçıq qoyur...

Azərbaycanın əzəli torpaqları olan Qarabağın erməni diğaları tərəfindən işğalı yeniyetmə Salehi çox düşündürür. 2012-ci ildə həqiqi hərbi xidmətini ön cəbhədə keçirən Saleh bir daha erməni faşistlərin vəhşi əməllərinin şahidi olur. Nəyin bahasına olursa-olsun mənfur düşməndən qisas almaqla yaşayır. O, əsgəri borcunu vicdanla yerinə yetirir, Vətənin hər qarışını canından əziz bilməklə onu göz-bəbəyi kimi qoruyur. Xidməti dövründə bir qayda olaraq doğma Azərbaycana sədaqəti ilə tanınır, hörmət qazanır. Əsgər yoldaşları, komandirləri Salehin hər yaxşı əməlini qürur duyurlar.

Salehin əsgərlik həyatı üzünə başa çatır. Qaldı ki, torpaqlarında müharibə gətirdiyi bir vaxt ön cəbhədən kənar dura bilmir. Vətən, millət təəssübü çəkən igid düşməndən işğal etdiyi torpaqların qisasına almaq üçün öz yerini hərbiyə tutur. Tank komandiri vəzifəsində çalışmaqda həmin günə hazırlaşır. Hansı əməliyyatda olursa, igidliyinə görə seçilir. Çox keçir ki, əsl Vətən müdafiəçisi kimi yetişir. Cəsur tankçı Aprel döyüşlərində misilsiz qəhrəmanlıq örnəyi göstərir. Lələ təpənin alınmasında yağıının anasını ağlar qoyur. Artıq tam bacarığına güvənən Saleh Vətən müharibəsinin ilk günündə qələbə üçün döyüşlərə atılır. Əks-hücumda ölümə meydan oxuyan Saleh Piyada Döyüş Maşınında düşmənin (PDM) müdafiə xəttini birinci dağdır. Düşmənin üstünə tankla şığıyan qəhrəmanımız minalanmış sahələri yara-yara irəliyə gedir. Füzulini, Cəbrayılı düşməndən təmizləməkdə sözün əsl mənasında tarix yazır. Düşmən neçə-neçə ağır döyüşlərdə ad qoyan qəhrəmanın tankını vura bilir. Vətən sevdalısı Cəbrayıl torpağında ölməzliyə qovuşur.

İndi Azərbaycan xalqı üçün müqəddəs bir ad vardır: Saleh Səfərov. O, öz Vətəni, xalqı üçün yaşadı. Belə bir şərəfli həyat hər kəsə nəsib olmur.

Saleh Səfərov doğulduğu Yardımlı rayonunun Üneç kəndində torpağa tapşırılıb. Ölkə başçısının sərəncamları əsasında "Vətən uğrunda", "İgidliyə görə", Cəbrayılın, Füzulinin azad olmasına görə medallara layiq görüldü.

Zəfər Orucoğlu, AJB üzvü

Nə gözəldir vətəni azad görmək. Cismimizlə toxunmasaq da ruhumuzla vətəni başdan-başa süzürük. Həyatı dərk edəndən mən vətənin sinəsini dağlı görmüşdüm. O qədər düşmənin vətənə təcavüz etdiyini eşitmişdim ki, artıq uşaq olmaqdan yorulmuşdum. Bir an öncə böyümək istəyirdim. Mən də vətənin keşiyini çəkən doğmalarım kimi vətənə keşik çəkmək üçün tələsirdim. 1990-cı illərdə düşmənin Sədərək rayonuna qarşı hərbi təcavüzü zamanı mən və mənim kimi bütün uşaqlar vətənin sinəsində sona çatan ömürlərə, arzulara şahid olduq. Mənim şahidi olduğum ən ağır mənzərə atamın kəm qalan cismi oldu. Bir övlad üçün atasını ölümün pəncəsində görməyin ağırlığını izah etmək mümkün olmasa da, mənim atdığı addımlar intiqamımın və arzularımın böyüklüyünün xəbərcisi idi.

Mən 1977-ci il mayın 20-də dünyaya göz açdığım zaman heç kim mənim şəhid olacağımı təsəvvür etməmişdi. Heç mən də bir qazi oğlu olacağımı təsəvvür etməmişdim. Ancaq həyat mənim alnıma qazi oğlu, atamın alnına isə şəhid atası olmağı yazmış. Bizim alın yazımıza yazılan qismət əslində vətən torpağına yazılmış. Bunu zaman dərk etdirdi.

Gəncliyim sanki qaranlıq bir otaqda keçdi. O dönəmin çətin həy-

raz Rasim olurdum, biraz da Əbdül. Hər dəfə atam məni hərbi formada gördüyündə qəlbinin çırpıntısını uzqdan duyurdum. "Oğlum Mil təpə yüksəkliyində axan qanıma qisasını alacaq." deyirdi qəhrəman atam. O cümlədən güvən, məsuliyyət, güc alırdım. Həyatda məni yaşadan amalımı atamın duyması mənim üçün ən ali hiss idi. Bilirdim ki, atam həmin qisas gününü necə gözləyir.

Artıq bir hərbiçi kimi bir çox pillə-

qorxuya düşdü. Həmin zaman mən həm Rasim kimi, həm də qazi Əbdül kimi mübarizə apardım. Sanki İlahi bir qüvvə gəlmişdi mənə. Düşmən gözlərimdə bir toz dənəsi kimi görünürdü. Bu gücün sonunun zəfər olacağı heç kimə sirr deyildi. Elə düşünülen kimi də oldu. Azərbaycan ordusu illərdən sonra Aprel zəfəri adlı şanlı qələbəyə qan ilə imza atdı. O imzada mənim də qanım oldu. Aprelin 4-də Lələtəpə yüksəkliyinə bayrağımızın sancıldığı günün sevincini yaşadım. O sevinc cismən yaşadığım son sevinc oldu. O anın şahidi olduğdan sonra şəhadət zirvəsinə yol aldım. O zirvəyə yol alan şəhid karvanında yer almaq qürurverici idi. Son dəfə dünya gözü ilə gördüyüm bayrağa bürünən cənazəm aprelin 4-dən 5-nə keçən gecə Naxçıvan torpağına aparıldığına ruhumun ilk sarıldığı insan atam oldu. Tabutum önündə məğrur dayanan qazi atamın əslin-

RUHUMLA DİLA GƏLDİM

Şəhid Məmmədov Rasim Əbdül oğlunun dilindən...



at şərtləri hər kəs kimi mənim də həyatıma sirayət etmişdi. Bütün çətinliyə baxmayaraq evimizdə ata, ana nəfəsinin olmasından güc alırdım. Dörd qardaşın ikincisi olsam da sanki ailədə biraz daha artıq sevilirdim. Yəqin ki, ömrümün qısa olacağı atama, anama ayan olubmuş. Bilirəm onlar məndən doymadılar. Nə yalan deyim mən də ata, ana, qardaşlarımdan doymadım. 1994-cü ildə məktəbi bitirər bitirməz hər kəsdən daha çox sevdiyim vətənə oğul olmağa tələsdim. Bakı Ali Birləşmiş Komandirlər məktəbinə (indiki AAHM) qəbul olduğum gün sanki üzümə Qarabağın aydın səmaları açıldı. Bilirdim ki, bir gün o səmaları ruhumla yarım pərvaz edəcəm. Özümü hərbi formada gördüyümdə atam Əbdül Məmmədovun kəm qalan cismini görürmüşəm kimi hiss edirdim. Bi-

ləri qalxmışdım. Leytenant, baş leytenant, kapitan, mayor və şəhid. Aldığım hər rütbənin sevincini mən, qürurunu atam yaşayırdı. Şəhadətə bir cə addımlığından dönən qazi hərbiçi oğlu ilə sanki öz arzularına çatırdı. Ən böyük arzu isə vətən torpağının hər qarışının azad olunması idi. Bu arzu ilə ötən illər onilliklərə dönmüşdü. Ancaq ötən illər nə atamın, nə də mənim ümidimizi öldürməmişdi. Bir gün mütləq atama o azadlıq müjdəsini çatdıracağam deyirdim. Bilirdim ki, asan olmayacaq. Ancaq vətən həsrətindən daha çətin ola bilməzdi. Nə zamansa bu yoldan ya atam kimi qazi, ya da atamın şahid olduğu şəhid kimi döncəyimi bilirdim. Sonuncusu oldu.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə ümidlər bir anda boy atıb vətəni ağışına aldı. Varlığı ürk bulandıran düşmən varlığımızdan

də daxilən yığıldığını hiss edirdim. Oğul itirən atam, vətənin azadlığının sevincini yaşadığı üçün o an məğrur dayana bildi. Ancaq yaşamla olan bağı elə həmin gün çatladı. Qazi atam şəhid atası olmağa cəmi 25 gün tab edə bildi. Cənnətdə şəhid oğlunu tək qoymayan atam cənnətimin əbədi sakini oldu.

Mən yenə atamın kölgəsinə sığınmışam. Cənnətdə ruhumun kölgəsinə, dünyada isə məzarının kölgəsinə. Bizim qoşa məzarımızın kölgəsinə sığınanların həm həsrətlərini, həm də qürurlu duruşlarını duyuram. Ən çox anamın qarlı dağlara bənəyən tellərini sinəm üstə hiss edirəm. Bir də cənnət qoxusunu duyuram. Qardaşlarımdan məzarımla söhbətləşməsinə həm sevinirəm, həm üzülürəm. Onların həsrətini çəkmələri hər sözlərindən, hər addımlarından bəllidir. Bilirəm, hər kəs kimi qardaşlarımda mənimlə qürur duyurlar. Adımı o qədər gözəl yaşadırlar ki, illər ötməsinə baxmayaraq xalqım məni unutmayıb. Kaş ki, qardaşlarımda bilirdilər ki, mən də onlarla qürur duyuram. Həsrətimlə böyüyən övladlarımdan isə qoxularını ruhuma çəkdiyim zaman onların mənim qoxuma həsrət qalmalarına çox üzülürəm. Onların gözlərində atasızlığın izi həkk olunub. O həsrətli baxışlar məzar daşım, şəkillərimlə çarpışanda ruhum sızlayır. Çünki mən onların qəlbindəki həsrəti duyuram. Bir də hər kəsdən qaçıb gecələrə sığınan yarımın hıçqırıq səslərini cənnətimdə duyuram. Bilirəm mənsiz qalan hər kəs mənsizliyin acısı ilə sızlayır. Ancaq mən heç bir doğmamı gözü yaşlı görmək istəmirəm. Çünki mən ölməmişəm. Ruhum əbədi yaşayacaq olan şəhid hər iki dünyada sonsuzadək yaşayır.

Manya Səxavətqızı

10 rayonu su ilə təmin edən Yuxarı Şirvan Kanalı 130 min hektar torpaq sahəsinin suvarılması təmin edir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib ki, Mənbəyini Mingəçevir su anbarından götürən Yuxarı Şirvan Kanalı Kür çayının sol sahilindən keçməklə 130 min hektar əkin sahəsinin suvarılmasını təmin edir. Kanal Şirvan düzündə öz axını ilə suvarılan sahələrin su ilə təminatını yaxşılaşdıraraq əsas arteriyalardan biridir. 64 ildir istismara verilən kanala Yuxarı Şirvan Kanalı İstismarı İdarəsi xidmət edir.

sı kanallarda suyun maneəsiz ötürülməsi üçün əl ilə lildən təmizləmə, kol-kosun təmizlənməsi, boru xətlərinin təmiri, betonlanma işlərinin aparılması cari və əsaslı təmir işləri həyata keçirilir.

Rayonda əkin sahələrinin suvarılması üçün uzunluğu 726,5 km olan təsərrüfatdaxili və təsərrüfatarası kanallar mövcudur. Torpaqların suvarılması üçün kanallarda 2022-ci ilin I rüb ərzində rayon ərazisində olan bütün kəndlərin əkin sahələrinə xidmət edən təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda 114 min m³ yeni 162 km lildən təmizləmə işləri aparılmışdır. Kanallarda və çaylarda 12 min m³ sa-

ma suyunun axıdılması üçün təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri mütamadi olaraq davam etdiriləcək.

Kollektor-drenaj şəbəkələri lildən təmizlənir, torpaqların münbitliyi artırılır. Dilqəm Şərifov bildirib ki, 1977-ci ildən fəaliyyət göstərən Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi Salyan, Neftçala və Sabirabad rayonları ərazisində yerləşən 132500 hektar əkin sahələrinə xidmət göstərir. İdarə ötən il həmin əkin sahələrinə 3261 km uzunluqda xidmət edən kollektor-drenaj şəbəkəsinə qulluq edib. 2021-ci ilin təsərrüfat ilində 557 km uzunluqda kollektor-drenaj şəbəkə-


Rayonlarda suvarma sistemləri təkmilləşdirilir

Yuxarı Şirvan Kanalı vasitəsilə Yevlax, Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Ağsu, Zərdab, İsmayıllı, Hacıqabul və Şamaxı rayonlarının 130 min hektar torpaq sahəsi daim suvarılır. 10 rayonun ərazisindən keçən kanalda daim idarə tərəfindən təmir işləri, o cümlədən lildən təmizləmə işləri həyata keçirilir. Bununla da kanaldan axan suyun axını sürətlənir, xidməti ərazisində olan əkin sahələrinin suvarılması yaxşılaşdırılır. Hazırda Yuxarı Şirvan Kanalı İstismarı İdarəsinin texnikaları kanalın keçdiyi rayonların ərazilərində lildən təmizləmə işlərini yerinə yetirir. Bu günə kimi torpaq məcrada 16 km, kanalın beton üzlük hissəsində isə 21 km hissə lildən təmizlənib.

Yuxarı Şirvan Kanalının Əliciançay, Türyançay, Göyçay, Girdimançay, Ağsuçay, Dəvəbətançay və Nəzriçayla kəsişdiyi yerlərdə mürəkkəb konstruksiyalı 6 ədəd dükerlər və 2 ədəd akveduk tikilib. Ümumilikdə isə kanal üzərində sadə və mürəkkəb konstruksiyalı 129 ədəd qurğu mövcudur. Bunlardan 1 ədəd baş qurğu, 6 ədəd düker, 2 ədəd akveduk, 29 ədəd körpülər, 52 ədəd selötürücülər, 1 ədəd cəldağdan, 1 ədəd su tullayıcı, 1 ədəd səviyyə qaldırıcı, 36 ədəd suburaxıcı qapı və 1 ədəd qidalandırıcıdır. Torpaq məcralı olan Yuxarı Şirvan Kanalının təqribən 27 km-dən artıq hissəsi monolit betonla üzlənib. Hazırda idarənin ekskavator və buldozərləri Yuxarı Şirvan Kanalının Ağdaş rayonu ərazisindən keçən hissəsində, Türyançay çayında məcra təmizləmə işlərini həyata keçirir. Çayda yeni tikilən səviyyə qaldırıcı qurğu isə Türyançay dükerinin möhkəmliyini qorunmasını təmin edir.

Bildirək ki, Yuxarı Şirvan Kanalı 1958-ci ildə istismara verilib. 1961-ci ildə kanalın ikinci hissəsi istismara verilərək maksimum su sərfi 78 m³/san-dır. Uzunluğu 122 km olan Yuxarı Şirvan Kanalı respublikanın ikinci ən böyük magistral suvarma kanalıdır.

Samuxda meliorativ tədbirlər uğurla davam edir. Dilqəm Şərifov bildirib ki, Samux Suvarma Sistemləri İdarəsi, rayonun 28266 hektar suvarılan torpaqlarına xidmət edir. Suvarma mövsümündə problemlərin olmaması üçün maşın mexanizmlər vasitəsi ilə kanallarda və çaylarda lildən təmizləmə işləri, məcra təmizləmə və selə qarşı tədbirlər aparılır. İnşaat bircə-



hilbərkitmə və selə qarşı torpaq işləri görülüb.

Qeyd edək ki, təsərrüfatarası və təsərrüfatdaxili kanallarda kol-kosdan təmizləmə işləri aparılıb. Hazırda kanaldan sahələrə suyun verilməsi üçün işçilər tərəfindən növbələr tutulub daim kanallara nəzarət olunur. Əlavə olaraq kanallarda əl ilə lildən təmizləmə işləri aparılır, 150 metr boru kəmərlərində təmir işləri aparılıb, kanallar tam işlək vəziyyətə salınıb. Rayon ərazisində 10346 ha taxıl bitkisi, 770 ha xəsil və 800 ha təzə yonca səpilib. Görülmüş işlərin nəticəsində suvarma suyunda çətinliklər yaranmayıb. İdarənin balansında olan 574 ədəd subartezian quyusunda və 26 ədəd nasos stansiyalarında mütamadi olaraq təmir işləri aparılır və işlək vəziyyətdə saxlanılır.

Subartezian quyularında 2022-ci ilin I rüb ərzində müvafiq olaraq 98 ədəd nasos, 7 ədəd elektrik avadanlığı təmir edilib. Nasos stansiyalarda mexaniki və elektrik avadanlıqları, kanallarda 6 ədəd Hidro Texniki Qurğu, 5 ədəd hidropost təmir edilib. Selin qarşısının alınması üçün cari il ərzində Gəncə çayında, Qabrı çayında, Qoşqar çayında torpaq işləri görülüb. Bildirək ki, idarənin balansında 65,5 km təsərrüfatlararası, 658 km təsərrüfatdaxili, 3 km suötürücü kanal və 63 ədəd hidrotexniki qurğu, 39 ədəd körpü-keçid, 61 ədəd suölçən qurğu, 14,5 km drenaj kanal var. Əsaslı təmir işləri üzrə 2022-ci ilin I rüb əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması və maneəsiz suvar-

rində lildən təmizləmə işləri aparılıb. Bu işlərin mütamadi aparılması nəticəsində əkin sahələrindən qrunut sularının qısa müddətdə nasos stansiyalar vasitəsi ilə dənizə ötürülməsinə nail olunur. Nəticədə torpaqların münbitliyi artır və məhsuldarlıq yüksəlir. İşlərin davamı olaraq hazırda Salyan rayonunda Kürqaraqaşlı, Noxudlu, Arbatan, Dayıkənd, Çuxanlı, Şorsulu kənd ərazisində, o cümlədən Neftçala rayonunun Aşağı Surra, Xolqarabucaq, Qaçaqkənd, Qırmızıqənd və Boyat inzibati ərazilərində lildən təmizləmə işləri davam etdirilir. Bundan başqa baş kollektor olan Şimali Akkuşa kollektorunda da lildən təmizləmə işləri davam edir. Ümumi uzunluğu 33 km olan Şimali Akkuşa kollektoru 16100 ha əkin sahələrinə xidmət göstərir. Kollektor əkin sahələrindən qrunut sularını çəkərək 11 aqreqatlı Birləşmiş nasos stansiyasına ötürür. Kollektor üzərində olan 9 ədəd borulu və aşırımlı körpülər qrunut sularının maneəsiz axıdılmasına xidmət göstərir.

Qrunut sularını kollektor-drenaj sistemləri vasitəsi ilə dənizə ötürmək üçün 25 ədəd meliorativ nasos stansiyalardan istifadə olunur. Bunlardan 19 ədədi təsərrüfatlararası kollektor üzərində, 5 ədədi isə daxili təsərrüfat kollektorları üzərində, 1 ədəd nasos stansiya isə Axmaz gölü üzərində qurulub. Ötən il nasos aqreqatlarından 11 ədədi əsaslı, 51 ədədi isə cari təmir olunub. İdarənin məqsədi nasos stansiyalarda olan aqreqatlar vasitəsi ilə ayrı-ayrı kollektor-drenaj sahəsində minerallaşmış qrunut sularını mexaniki üsulla çəkib dənizə axıtmaqdır. Bununla yanaşı nasos stansiyaların və hidrotexniki qurğuların da sazlığı diqqətdə saxlanılır.

İdarə tərəfindən nasos stansiyaların cari və əsaslı təmiri, o cümlədən kollektor-drenaj şəbəkələrində mütamadi aparılan lildən təmizləmə işləri nəticəsində torpaqların münbitliyü artırılıb, məhsuldarlıq isə yüksəlib. Bunu salyanlı fermerlər də təsdiq edir.

Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin balansında olan nasos stansiyalar vasitəsi ilə 890 milyon m³ qrunut suları dənizə axıdılıb, 4.1 milyon ton zərərli duzlar əkin sahələrindən kənarlaşdırılıb. Bu da torpaqların intensiv əkinçilik üçün istifadəsinə əlverişli imkan yaradıb.

Hüseyn İsgəndərov



Doktorantura və dissertantura imtahanlarına dair yeni tələblər

Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının yazı blokuna qoyulan tələblər açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən "Unikal"a bildirilib ki, xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı vermək istəyən namizəd (doktoranturaya qəbul olmaq istəyən şəxslər) və iddiaçılar (artıq doktoranturaya qəbul olmuş şəxslər) xarici dil imtahanında çoxpilləli təhsil sistemi çərçivəsində mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatını, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin bütün növləri üzrə kompleks şəkildə, yeni dinləyib-anlama, oxuyub-anlama, yazı və danışmaq vərdişləri əhatə olunmaqla nümayiş etdirməlidirlər.

Yazı bloku üzrə tapşırıq nümunəsi imtahanın istiqamətindən asılı olaraq dəyişir. Belə ki, xarici dil üzrə qəbul imtahanı üçün qeydiyyatdan keçmiş namizədlərdən esse (fikir bildirmə, mühakimə xarakterli və s.) yazmaq tələb olunur.

Esse yazarkən namizədlərə qoyulan tələblər bunlardır:

Esse seçilmiş xarici dildə olub mövzunun adına uyğun işlənməli;

Tərkib hissələri (giriş, əsas hissə (bir neçə abzasdan ibarət ola bilər) və nəticə) abzaslarla fərqləndirilməli;

Həcmi 200-250 söz olmalı;

Tərkib hissələri arasındakı məntiqi rabitə gözlənilməli;

Üslubu publisistik olmalı;

Essenin mövzusu dolğun şəkildə şərh edilib, əhatə olunmalı;

Neytrallıq qorunmaqla mövzu ilə bağlı müstəqil fikir yürüdülməli;

Fikirlərin əsaslandırılması üçün müxtəlif sübutedici mənbələrdən yerli-yerində istifadə edilməli;

Akademik yazı qaydalarına əməl edilməlidir.

Xarici dil üzrə fəlsəfə doktoru imtahanında isə iddiaçılardan vizual məlumatın (məsələn, cədvəl, diaqram (xətti, dairəvi diaqram) və s) təsvirini vermək tələb olunur.

Vizual məlumatı təsvir edən zaman iddiaçılara qoyulan tələblər bunlardır:

Vizual məlumatın təsviri seçilmiş xarici dildə olub vizual məlumata uyğun olmalı;

Tərkib hissələri (giriş, əsas hissə (xülasə və detalları əhatə etməklə bir neçə abzasdan ibarət ola bilər) və nəticə) abzaslarla fərqləndirilməli;

Həcmi 150-180 söz olmalı;

Tərkib hissələri arasındakı məntiqi rabitə gözlənilməli;

Elmi-publisistik üslubda olmalı;

Vizual təsvir əsas məqamlara toxunulmaqla əhatəli olunmalı;

Vizual məlumat analiz olunaraq düzgün şərh edilməli və müqayisələr aparılmalı;

Neytrallıq qorunmalı, şəxsi fikirlərə yol verilməməli;

Vizual məlumatın təsvirində tərkib hissələri və fikirlər arasında məntiqi rabitə gözlənilməli;

Vizual məlumat mövzuya uyğun zəngin söz ehtiyatı ilə təsvir olunmalı;

Akademik yazı qaydalarına əməl edilməlidir.



"28 mindən çox rus hərbiçisi məhv edildi" - Ukrayna

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya tərəfinin təxminən 28 500-ə qədər canlı qüvvəsini itirdiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Facebook" səhifəsində bildirilib.

Bildirilir ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1254 tankı, 3 063 zirehli döyüş maşını, 595 artilleriya sistemi, 199 reaktiv yayılım atəşi sistemi, 93 havadan müdafiə sistemi, 203 hərbi təyyarəsi, 167 helikopteri, 2157 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri, 455 dronu, 43 xüsusi avadanlığı, 103 qanadlı raketini məhv edilib.

"Şimali Koreya nüvə raketləri atacaq" - Kəşfiyyat

Şimali Koreya hakimiyyəti növbəti nüvə sınağına hazırlığı başa çatdırıb.

"Unikal" xəbər verir ki, bu barədə Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin məlumatında deyilir.

Milli Assambleyanın (Parlament) Kəşfiyyat Komitəsi hesab edir ki, Şimali Koreya böyük ehtimalla qitələrarası ballistik raketini sınaqdan keçirmək niyyətindədir.

"İşarələr müəyyən olduğundan və hazırlıqlar son mərhələdə olduğundan, raketin buraxılması müəyyən müddətdən sonra baş verə bilər. Demək olar ki, nüvə sınaqları və ya raket buraxılışları baş tutsa, təəccüblü olmayacaq", - deputat Kim Byung Gi bildirib.

Ağarza Elçinoğlu

Moldovanın keçmiş prezidentinə cinayət işi açıldı

Moldovanın Baş Prokurorluğu keçmiş prezident İqor Dodona qarşı korrupsiyada şübhəli bilinərək cinayət işi açdı.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prokurorluğun mətbuat katibi Mariana Kerpek məlumat verib. Onun sözlərinə görə, mayın 18-də baş prokuror Dumitru Robu 2020-ci ilin yayında ictimaiyyətə görünən videolara görə cinayət təqibi barədə göstəriş verib.

Cinayət işinin əsasını İqor Dodonun 2019-cu ilin iyununda Demokratlar Partiyasının o vaxtki lideri Vladimir Plaxotnyukla görüşünün videoyazıları təşkil edib. Demokratik Partiyanın ofisində çəkilmiş videoda Plaxotnyukun Dodona böyük qara paketi verdiyi göstərilir. Söhbətdən görünür ki, paketdə o zaman Dodonun rəhbərlik etdiyi Sosialist Partiyasını maliyyələşdirmək üçün nəzərdə tutulan pullar var.

Video 2020-ci ildə deputat Yuri Renice tərəfindən yayımlanıb. 2020-ci ilin iyun ayının sonunda Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu "yoxlama zamanı cinayət tərkibi aşkar edilmədiyini" bildirərək, videoçəkilişlər əsasında cinayət işi başlamaqdan imtina edib.

Gülayə Mecid

Avropa İttifaqı Rusiya qazından istifadəni dayandırmaq planlarını açıqladı

Avropa Komissiyası Avropanın Rusiya qaz yanacaqlarından asılılığına necə son qoymağı planlaşdırdığına dair daha ətraflı məlumat verib.

"Unikal" CNN-ə istinadən xəbər verir ki, Rusiya Avropa İttifaqının təbii qazının 40%-ni və idxal etdiyi neftin 27%-ni təmin edir. Aİ Rusiyaya qarşılığında ildə təxminən 400 milyard avro göndərir.

İndi Aİ yaşıl enerjiyə keçidini sürətləndirməyi planlaşdırıb, lakin deyir ki, o, digər ölkələrdə də boru kəmərlərinə sərmayə qoymalıdır.

O, Rusiya enerjisindən istifadə et-



məklə Ukraynadakı müharibəni maliyyələşdirməyə kömək etməkdə ittiham olunub.

Aİ ilk dəfə Rusiya qazının idxalını üçdə ikiyə azaltmaq məqsədini bu ilin mart ayında elan edib.

Artan enerji qiymətləri Avropada istehlakçılara və bizneslərə də maliyyə təzyiği yaradıb.

Yenilənmiş təkliflər təkəcə Aİ-nin həm ani qaz böhranı ilə bağlı danışıqları necə planlaşdırdığını deyil, həm də 2030-cu ilə qədər Rusiya enerjisindən tamamilə imtina etmək vədlərini yerinə yetirir.

Aynurə Xudaverdiyeva

"Times": "Ukraynadakı əməliyyat NATO-nun təxribatlarının nəticəsidir"

Fransızların Ukraynadakı hərbi münaqişəyə münasibəti Şimali və Şərqi Avropa ölkələri ilə müqayisədə ciddi şəkildə fərqlənir. Onların fikrincə, Rusiyanın Ukraynadakı hərbi əməliyyatı NATO-nun təxribatlarının nəticəsidir.

Bu barədə "Times" qəzeti yazıb. "Prezident Putini ABŞ-ın rəhbərlik etdiyi Şimali Atlantika Alyansı, eləcə də Moskvanın 1990-cı illərdən bəri yaşadığı alçaldılmaq addımları təhrik edib", - məqalədə deyilir.

Jurnalist Fransanın keçmiş xarici işlər naziri Hubert Vedrinenin sözlərini misal gətirir, o, münaqişədə günahı qürurlu və təkəbbürlü Qərb müttəfiqlərinin üzərinə qoyur. Fransa Akademiyası-

sının rəhbəri Helene Karrere öz növbəsində, hesab edir ki, indiki vəziyyət rusların məruz qaldığı rüsvayçılığa görə yaranıb, çünki Sovet İttifaqının dağılmasından sonra heç kim ölkəyə ciddi problemlərin öhdəsindən gəlməyə kömək etməyib.

Sorbonna professoru və ABŞ tarixçisi Andre Kaspinin fikrincə, NATO Avropa Birliyi tərəfindən gücləndirilir və Amerika sənayesi xoşbəxtliklə təchizattan milyardlar qazanır: "ABŞ üçün Avropadakı bu münaqişə böyük biznesə çevrilib".

Bundan başqa, Fransada ümumi rəy formalaşmış ki, Putinə indiki vəziyyətdən layiqli çıxış yolu, o cümlədən Kiyevdən güzəştlər təklif edilməlidir. Bir çox fran-



sız deyir ki, Londonun köməyi ilə Vaşinqton Avropanı Moskva ilə təhlükəli qarşıdurmaya sövq edir.(AzVision)

İlkin Nəcəfzadə

"Rusiyanın addımları global ərzaq böhranına səbəb ola bilər" - BMT

"Rusiyanın Ukraynaya hücumu tezliklə illərlə davam edə biləcək global ərzaq böhranına səbəb ola bilər".

"Unikal" BBC-yə istinadən xəbər verir ki, bu sözləri BMT-nin Baş katibi Antonio Guterres deyib.

Guterres müharibənin qiymətlərin artması səbəbindən yoxsul ölkələrdə ərzaq təhlükəsizliyini daha da pisləşdirdiyini də qeyd edib.

O əlavə edib ki, Ukraynanın ixracatı müharibədən əvvəlki səviyyəyə qaytarılmasa, bəzi ölkələr uzunmüddətli acılıqlarla üzləşə bilər.

"Münaqişə bir vaxtlar külli miqdarda yemək yağı, həmçinin qarğıdalı və buğda kimi dənli bitkilər ixrac edən Ukrayna limanlarından təchizatı kəsib", - deyərək Baş katib bildirib. Bu, global təklifi azaldıb və alternativlərin qiymətinin qalxmasına səbəb olub.

BMT-nin məlumatına görə, global ərzaq qiymətləri keçən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 30% bahadır. Çərşənbə günü Nyu-Yorkda danışan Quterres, münaqişənin iqlim dəyişikliyinə və pandemiyaya təsirləri ilə birlikdə "on milyonlarla insanı qida çatışmazlığı, kütləvi aclıq və qıtlıq ilə müşayiət olunan qida çatışmazlığı ilə təhdid etdiyini", - söyləyib.

Aynurə

Rusiya beynəlxalq qurumları tərk edir?

Ukraynanın işğalı səbəbindən ağır sanksiyalara məruz qalan və getdikcə təcrid olunan Rusiyanın Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) kimi bir sıra beynəlxalq qurumları tərk etməyi planlaşdırdığı bildirilir.

"Unikal" xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi "zərərli" hesab edilən və əlaqələrin kəsilməsini tövsiyə edən beynəlxalq qurumların siyahısını parlamentə göndərib. Parlamentin sədr müavini Pyotr Tolstoy bildirib ki, "Rusiyaya xeyirdən çox zərər gətirən müqavilələr" nə-

zərdən keçiriləcək.

Bir çox Qərb dövlətləri Ukraynanın işğalından sonra Rusiyaya qarşı sanksiyalar tətbiq edib və bir çox şirkət Rusiyadakı fəaliyyətinə son qoyub. ÜST-ə üzv ölkələr ötən həftə keçirilən səsvermədə Rusiyanın Ukraynadakı səhiyyə müəssisələrinə hücumlarını pisləyib.

Rusiya prezidenti Vladimir Putin daha əvvəl ÜTT-dəki digər ölkələrin Rusiyaya gömrük rüsumlarının artırılması təklifini "qanunsuz" adlandıraraq Rusiyanın ÜTT ilə bağlı strategiyasına yenidən baxacağını bildirib.

Gülayə Mecid



Avropa Liqasında 42 illik həsrət bitdi

Avrokubokların 2021/22 mövsümünün ilk qalibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, İspaniyanın Sevilya şəhərində Avropa Liqasının final matçı baş tutub.

Qitənin ikinci dərəcəli klub turnirinin həlledici görüşündə "Ayntraxt"la "Reynçers" üz-üzə gəlib. "Ramon Sançes Pissxuan"dakı qarşılaşmanın 90 dəqiqəsində komandalər hərəyə 1 qolla kifayətlənməli olub. Bu da oyunun əlavə vaxta gətirməsi ilə nəticələnib. Əlavə vaxtda da qalib müəyyənləşməyib. Penaltilər seriyasında isə "Ayntraxt" rəqibi-



ni üstələyib.

Bununla "Ayntraxt" 42 illik həsrətə son qoyaraq, tarixində ikinci dəfə turnirin qalibi olub. Frankfurdlu-

lar buna qədər yalnız bir dəfə - 1980-ci ildə turnir UEFA Kuboku adlandıqı vaxt kuboku başı üzərinə qaldırıb. "Reynçers" isə avrokuboklarda keçirdiyi 5-ci final oyununda 4-cü dəfə məğlubiyyətə düşər olub.

Avropa Liqası

Final

18 may

23:00. "Ayntraxt" (Almaniya) - "Reynçers" (Şotlandiya) - 1:1 (Penaltilərlə 5:4)

Qollar: Borr, 69 - Aribo, 57

Baş hakim: Slavko Vinçiq (Sloveniya)

Sevilya. "Ramon Sançes Pissxuan" stadionu

"Qarabağ" - "Neftçi" oyununun hakimləri açıqlandı

Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün son təyinatları açıqlanıb.

Son turun hakimləri belli olub. XXVIII turun görüşləri mayın 21-də keçiriləcək. "Qarabağ"la "Neftçi" arasında mərkəzi oyunu Fərid Hacıyev idarə edəcək.

**Azərbaycan Premyer Liqası
XXVIII tur**

21 may (şənbə)

17:00. "Zirə" - "Şamaxı"

Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cavanşir Yusifov, Vüqar Həsəni

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Zirə İdman Kompleksinin stadionu

17:00. "Qəbələ" - "Sabah"

Hakimlər: Əliyər Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Qəbələ şəhər stadionu

19:00. "Sumqayıt" - "Səbail"

Hakimlər: Rəvan Həməzadə, Namiq Hüseynov, Rəhil Ramazanov, Tural Qurbanov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Rüşət Əmirov

"Kapital Bank Arena"

19:30. "Qarabağ" - "Neftçi"

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Elgiz Abbasov

Tuxel məğlubiyyətləri dəyərləndirdi: "Çelsi" daha çoxuna, "Liverpul" isə uğura layiq idi

"Kubokların finalında "Liverpul"a məğlubiyyətə hər kəs məyus oldu".

Apasport.az saytının məlumatına görə, bunu "Çelsi"-nin baş məşqçisi Tomas Tuxel deyil.

Almaniyalı mütəxəssis İngiltərə Liqa Kubokunun və İngiltərə Kubokunun finalında "Liverpul"a məğlubiyyəti dəyərləndirib. O, uğura layiq çıxış etdiklərini bildirib: "Əlimizdən gələni etdik, buna görə də məyus-

luq başqa səviyyəyə keçdi. Qələbəyə çox yaxın idik. "Çelsi" bu finallarda daha çoxuna layiq idi. Amma "Liverpul" da uğura layiqdir. Heç nəyə görə peşman deyilik. Məyusluğu tez həll edə bilirik, çünki özümüzə şükayətimiz yoxdur. Qazansaydıq dörd kubokla çox uğurlu mövsüm olardı. Uduzsaq da, bu, komandanın finala gedən yoldakı söylərini dəyərdən salmayacaq".

Qeyd edək ki, "Çelsi" İngiltərə



Premyer Liqasında sona bir tur qalmış 70 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

"Çelsi"nin bürünc, "Everton"un Premyer Liqada qalmaq şansı

Bu gün İngiltərə Premyer Liqasında XXXVII tura yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, turun son günündə üç matç baş tutacaq.

Hər üç qarşılaşmada komanda-

ların biri üçün mövsümün finiši formal xarakter daşıyır. Rəqiblərdən biri üçün isə hər görüş vacibdir.

"Çelsi" evdə "Lester"ə qalib gələrsə, bürünc mükafatı təmin edəcək. "Everton"la "Bernli" isə Premyer Liqada qalmaq üçün mübarizə aparır.

Liverpullular "Kristal Pelas"a qalib gələrsə, Çempionsipə yuvarlanmayacağı dəqiqləşəcək.

- 22:45. "Everton" - "Kristal Pelas"

- 23:00. "Aston Villa" - "Bernli"

- 23:00. "Çelsi" - "Lester"

Oliver Qlasner: "Futbolçularıma dedim ki..."

"Ayntraxt"ın baş məşqçisi Oliver Qlasner Avropa Liqasının finalında "Reynçers"ə qalib gəlmələri (əsas və əlavə vaxt -1:1, penaltilər seriyası - 5:4) barədə danışdı.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis

deyib:

"İnanılmaz! Bu, Avropada 13-cü oyunumuz idi və heç vaxt uduzmadıq. Futbolçularımın bu gün və mövsüm boyu etdiklərini təsvir etməyə sözüm yoxdur. Gələn mövsüm Çempionlar Liqasında oynayacağımız haqda hələ

düşünməmişəm. Mən heç vaxt o qədər uzağa baxmıram, çünki yaxın aylarda nə olacağını bilmirəm. Oyunçulara dedim ki, bizim fantastik səyahətimiz olub, bu səyahət bu gün Sevilyada deyil, sabah kubokla evdə olanda bitməlidir".



Klub prezidenti: "Tutuquşuya oxşayardım"

"Napoli" "Fulhem"dən icarəyə götürdüyü Andre Zambo Anqissani transfer edib.

Apasport.az saytının məlumatına görə, bunu İtaliya klubunun prezidenti Aurelio de Laurentis açıqlayıb.

O bildirib ki, yarımmüdafiəçinin icarə müqaviləsindəki sonradan almaqla bağlı bənd aktivləşdirilib: "Anqissa "Napoli"də qalacaq. Onsuz da aydın olan şeyləri hər gün danışısam, tutuquşuya oxşayardım".

Qeyd edək ki, "Napoli" kamerunlu yarımmüdafiəçi üçün 15 milyon avro ödəyib.

Azərbaycan kubokunun finalına hakim təyinatları



Azərbaycan kubokunun final mərhələsində keçiriləcək "Qarabağ" - "Zirə" matçı üçün hakim təyinatları açıqlanıb.

Mayın 27-də Qəbələ Şəhər Stadionunda oynanılacaq qarşılaşmanın baş hakimi Elçin Məsiyev olacaq.

27 may (cümə)

19:00. "Qarabağ" - "Zirə"

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu

Ehtiyat köməkçi hakim: Kamran Bayramov

Qəbələ şəhər stadionu

Dünyanın ən bahalı futbol klubları - "TOP-10"

"Forbes" jurnalı dünyanın ən bahalı futbol klublarının yeni siyahısını hazırlayıb.

Qol.az xəbər verir ki, sıralamaya "Barselona" liderlik edir. Kataloniya təmsilçisinin dəyəri 4,76 milyard avrodur. "Real" ikinci, "Bavariya" isə üçüncüdür.

Dünyanın ən bahalı klubları

1. "Barselona" (İspaniya) - 4,76 milyard avro
2. "Real" (İspaniya) - 4,75 milyard avro
3. "Bavariya" (Almaniya) - 4,21 milyard avro
4. "Mançester Yunayted" (İngiltərə) - 4,2 milyard avro
5. "Liverpul" (İngiltərə) - 4,1 milyard avro
6. "Mançester Siti" (İngiltərə) - 4 milyard avro
7. "Çelsi" (İngiltərə) - 3,2 milyard avro
8. "Arsenal" (İngiltərə) - 2,8 milyard avro
9. PSJ (Fransa) - 2,5 milyard avro
10. "Tottenhem" (İngiltərə) - 2,3 milyard avro

"Zirə"nin legioneri milliyyə çağırıldı

"Zirə"nin futbolçusu Brayan Alseus Haiti millisinə dəvət alıb.

Qol.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi KONKAKAF Milli Liqasında Bermuda adaları, Montserrat və Qayana ilə keçiriləcək oyunlar üçün yığmaya cəlb olunub.

Qeyd edək ki, qarşılaşmalar müvafiq olaraq, iyunun 5-də, 8-də və 12-də oynanılacaq.